

**Birinci vitse-prezident  
Mehriban  
Əliyeva Xoşbəxt  
Yusifzadəni 90 illik  
yubileyi münasibatla  
təbrük edib**



Bax 4

**İsraili siyasi texnoloq:  
“Azərbaycanın  
təkmilləşmiş seçki  
sistemi bütün  
region üçün  
nümunədir”**



Bax 7

**iham Əliyev:  
“İslam dəyərləri  
milli-mənəvi  
dəyərlərimizin  
ayrılmasız hissəsidir”**



Bax 4

**QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!**



*Heydar*


**“SƏS” qəzel mənim  
ürün ən əziz qəzətdir**

# SƏS



*Qəzet 1991-ci il yanvarın 11-dən çıxır*

Nº 006 (5971) 15 yanvar 2020-ci il. Qiyməti 40 qəpik



**Azərbaycan, beynəlxalq tədbirlərə  
ev sahibliyi etməklə, əylənlə və  
regional sabitliyə töhfəsini verir**

Dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malik Azərbaycan etibarlı və strateji tərəfdəş kimi beynəlxalq aləmdə yüksək nüfuzlu malikdir. Qafqazın qüdrətli ölkəsi və dünyada söz sahibi olan Azərbaycana olan inam və etimad bu ölkəni beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq tanıdır. Ölkəmizin dinamik inkişafı, sabitliyi, əminənanlılığı, məhz Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə geniş imkanlar açmışdır.

Bax 9

**“Kənddən Şəhərə”  
yarmarkalarında  
fermerlər  
nə qədər məhsul  
sata bilir?**

“Kənddən Şəhərə” həftəsonu yarmarkası 2020-ci ilə Bakı və Abşeron ərazi-sində 5 fərqli ünvanda start verib. Məhz paytaxt sakinlərinin marağının nəticəsinde təşkilatçı qurum ötən ilin sonunda yarmarkanın keçirildiyi ünvanların sayını artıraraq...



**Türkiyənin  
“Diplomatik  
gözlem” jurnalında  
Ermənistən  
terrorçu siyasetini  
ifşa edən məqalə  
dərc olunub**


**T**ürkiyədə fəaliyyət göstəran “Diplomatik gözlem” jurnalında “Erməni terror siyasetinə zərbə” adlı analitik məqalə dərc olunub. AZƏRTAC-in Türkiyə bürosunun rəhbəri Sabir Şahıxtanın müəllifi olduğu, türk və ingilis dillərində dərc edilən məqalədə təcavüzkar Ermənistən terror siyasetinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilir. Məqalədə qeyd edilir ki...

Bax 4



**Pasinyan hansı sırrə  
görə Vanetsyandan qorxur**

Bax 13



**“Bu il yollarla bağlı  
böyük layihələr icra  
ediləcək”**

B u il həm magistrallı, həm də şəhərlərarası, kəndlərarası və qəsəbedaxılı yollarla bağlı böyük layihələr icra ediləcək. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib...

Bax 8

Məlum ol-  
duğu kimi, Ermə-  
nistən Milli Təhlü-  
kəsizlik Xidmətinin  
sabiq direktoru Artur  
Vanetsyan qarşı haki-  
miyyət tərəfindən kampa-  
niyyaya start verilib. Xüsü-  
sile, Paşinyanlar ailəsinə  
yaxınlığı ilə seçilən...

Bax 10



Bax 7

**“Xalq, vətəndaş  
əmili İlham  
Əliyev siyasetinin  
əsas maraq  
dairəsi, mühüm  
meyarıdır”**

**İran ABŞ-ı  
beynəlxalq  
məhkəməyə  
verəcək**



Bax 14

**Valverde  
“Barcelona”dan  
getdi:  
azarkeşlərlə  
vidalaşdı!**



Bax 16

**Y**anvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibatla mərasim keçirilib. AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibatla ürəkdən təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb:

Baxmayaraq ki, yaşıınız 90-a çatıb, amma siz həmişə olduğu kimi cavansınız, həmişə iş başındaınız, fiziki saqlamlığınız da yerindədir, həmişə nikbin adamsınız. Sizin nikbinliyiniz sizinle bərabər işləyənlərə də gözel təsir edir. Hesab edirəm ki, hamı mənimlə razılaşır, siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz. Təsadüfi deyil ki, sizin yubileyiniz dövlət səviyyəsində qeyd olunur. Mən yubileyə bağlı bir müddət bundan əvvəl Şərəncam imzalamaşam və bu gün biz bu məclisdə sizin yubileyinizi qeyd edirik.

Siz həm sovet dövründə, həmdə müstəqillik dövründə Azərbaycan xalqı namine, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüşünüz, böyük töhfələr vermişiniz. Həm sovet dövründə, həm müstəqillik illerində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda keşfiyyat işlərinə rəhbərlik etmisiniz. O yataqlar arasında "Azəri", "Çıraq" və "Günəşli" xüsusü yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünkü Xəzərdə ən böyük neft yatağıdır. Ancaq "Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünkü bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli"siz təsəvvür etmek mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir. Bu yaxınlarda bu yatağın işlənilməsi müddətinin uzadılmasını da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır.

Siz də yaxşı xatırlayırsınız ki, "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xərici tərəfdəşlər tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablanıb? Ancaq siz də o vaxt tam əminlikle deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xərici tərəfdəşlərin hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma şübhəsiz, gələcək illerde, xüsusile yeni texnologiyalar tətbiq olunduqda, hesab edirəm ki, bu yataqdan daha çox neft çıxarılaçaqdır.

Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesinde əldə olunmuş nailiyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etmeliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlılığı sayəsin-

# İlham Əliyev: "Siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz"

*Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibatla mərasim keçirilib*



de bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifelərə yönəltmək, əlbəttə ki, siyasi rəhberliyin böyük zəhməti hesabına və düşünlümüş siyaset nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdən ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəllik, inkişaf getirdi. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər getirir, qanlı toqquşmalar baş verir. Biz tərixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə getirir. Azərbaycan isə ulu önder Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərək neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz etrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illerde ölkəmizdə yaşanan tərəqqi məhz bu amile səykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayız. Bütün vaxtılı elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxl edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq genərasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülen işlər hesabına.

Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görüldür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.

Ona görə Azərbaycan xalqı qarşısında sizin çox böyük xidmətləriniz vardır. Çünkü sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının keşfiyyatı və işlənilməsi dövründə xərici tərəfdəşlərlə apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişaf-

fini təmin edir.

Təbii ki, biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, isteyirik bu sektor inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası, yeni, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra on illiklər ərzində Azərbaycanın aparıcı sektor olacaqdır. Əlbəttə, biz çalışacaq və əminəm buna nail olacaq ki, qeyri-neft sektor da inkişaf etsin. Keçən ilin göstəriciləri bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı sektordur. Bu da təbiiidir. Çünkü neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılib. Müasir dövrde Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işe salıbdır. Nəhəng neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün geləcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yeri tapacaqdır.

Xoşbəxt müəllim, mən biliyəm ki, siz hələ usaqlıq dövründə biliklərə çox meyilli olmuşunuz. Sual yaranı bilər ki, mən bunu haradan biliyəm. Ancaq isteyirəm bir hadisəni yoldaşlara çatdırırm. Keçən il Mehriban xanım Pirhəsən pirini ziyyarət edərkən bir ailənin üzvləri yaxınlaşdı və onu Kürdəxaniya dəvət etdi. Eyni zamanda, bildirdilər ki, Kürdəxanı qəsəbəsində çoxlu problemlər var, yollar, məktəb bərəbad vəziyyətdədir ve Mehriban xanımı qonaq çağırıldılar. O da bu dəvəti qəbul edərək Kürdəxanı qəsəbəsinə getdi və ondan sonra Kürdəxanıda bir çox problemlər öz həllini tapdı. Kürdəxanıda yeni park salındı, bütün yollar təmir edildi, yeni məktəb tikildi. Ondan bir qədər sonra səhəbəsində demisindiniz ki, siz usaq olanda Kürdəxanıda məktəbda oxumusunuz. Mən də təəccüb etdim, çünki bilər ki, siz pirşaqlarınızınız. Dədim ki, bəs Pirşağıda məktəb ola-ola nə üçün Kürdəxanıya getmişiniz? Bu gün də yadimdadır, dediniz, ona görə getmişəm ki, Kürdəxanıda müəllimlər yaxşı idi. Elədirmi?

Qonşu kəndlər

olsa da, o vaxt yolları bərəbad idi. Mən təəccüb etdim ki, balaca bir uşaq üçün necə çətindir. Nəqliyyat vardi, yox idi bilmirəm, avtobusla gedirdiniz?

Xoşbəxt Yusifzadə: Piyada gedirdim.

Prezident İlham Əliyev: Piyada? Təsəvvür edin, bilik almaq üçün hər gün Pirşağıdan Kürdəxanıya piyada gedib-gelib. Yəni, artıq belli idi ki, sizin böyük gələcəyiniz olacaqdır. Sonra biliyərənizi gəncərlər bölüsdünüz. Siz, eyni zamanda, böyük alımsınız, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi çox fəalsınız. Sizin bir çox elmi əsərləriniz var və bu əsərlər təcrübəyə əsaslanır. Yəni, bu, sadəcə olaraq, fəriyyələr, nəzəriyələr deyil. Təcrübə də göz qabağındadır, həm sovet, həm də müstəqillik dövründə ən yüksək ordenlərlə təltif olunmusunuz. Birinci ordeni siz 1963-cü ildə almınız - "Qırmızı əmək bayrağı" ordeni. İkinci ordeni 1971-ci ildə almınız - "Şərəf nişanı". Üçüncü ordeni isə 1976-ci ildə - ikinci "Qırmızı əmək bayrağı". Elədirmi?

Xoşbəxt Yusifzadə: Elədir, mənim yadımdan çıxmışdır.

Prezident İlham Əliyev: Mənim hər şey yadımdadır. Hələ çox şey biliyəm, yavaş-yavaş deyəcəyəm. Sonra müstəqillik dövründə ulu önder Heydər Əliyev sizi 2000-ci ildə ən yüksək ordenlə - "İstiqlal" ordeni ile təltif etmişdi. Daha sonra növbə məne çatdı və siz 2004-cü ildə "Şöhrət" ordeni, 2009-cu ildə "Şərəf" ordeni, 2015-ci ildə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif olunmusunuz, keçən il Heydər Əliyev Mükafatına layiq görülmüşünüz. Dünən isə mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilmişsiniz.

Biliyərəniz, Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyıraq. Bütün dövrlərde bizim çox six səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşlığı olmuşuq və 1994-cü ilin yay aylarında "Ösrin kontraktı"nın hazırlanması üçün son danışçılar prosesində iştirak etmişik. Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdım. Danışçılar çox gərgin keçirdi, bir çox problem-

lər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtlər əldə etdik. O şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənəfət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçidkə işləyen insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər.

Ona görə unudulmaz Hyuston mərhəlesi, əlbəttə ki, çox önemli idi. Çünkü biz qayıdan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yادınızdadır, biz "Apart" otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşdug. Ona görə Mehriban xanımdan xahiş edirdik bize yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayıraq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-biriň yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şəyleri Xoşbəxt müəllimden öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim ne qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu önder Heydər Əliyev Xoşbəxt müəllim, onun sözüne çox inanır. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə "Abşeron" yatağı üzrə kontrakt imzalanandan sonra seysmiq işləri aparılmışdı və keşfiyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdəşlərə demişdi ki, onlar quyunun yeri səhv seçiblər, orada heç bir ehtiyat olmayıacaq. Onlar da dedilər ki, yaşılı kişidir, bizim seysmiq qurğularımız, mütxəssislerimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırıbmız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə işə deyir. Əhəmiyyət vermedilər və peşman oldular. Çünkü onlar Xoşbəxt müəllimlə qulaq asmadılar, quyunu qazdlılar və o da boşça çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət "Abşeron" yatağına maraqlaştı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdəşlərə demişdi ki, onlar quyunun yeri səhv seçiblər, orada heç bir ehtiyat olmayıacaq. Onlar da dedilər ki, yaşılı kişidir, bizim seysmiq qurğularımız, mütxəssislerimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırıbmız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə işə deyir. Əhəmiyyət vermedilər və peşman oldular. Çünkü onlar Xoşbəxt müəllimlə qulaq asmadılar, quyunu qazdlılar və o da boşça çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət "Abşeron" yatağına maraqlaştı.

Hələ o vaxt - 1990-ci illərdə Xoşbəxt müəllim deyirdi ki, "Abşeron" yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi.

**Əvvəli Səh. 2**

Eyni nəticəyə xarici şirkət də gəldi və biz "Abşeron"dan 1,5 milyard kub-metr hecmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacaq. Bu, özüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözleri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünkü o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olundu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılışma əldə edildi. Ancaq o vaxt qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirdi.

Bir məsələni də bildirmək istəiyəm, vaxt keçidkə bunların hamısı unudulur. O da "Şahdəniz" yatağının işlənməsi ilə bağlıdır. 1996-ci ilde kontakt imzalanmamış idi, bütün danışçılar başa çatmışdı. Ancaq iqtidár üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmadı. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətə, neft-qaz sənayesindən xəbəri yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvet etdi, hər birinə söz verdi. Hər biri çıxış edərək dedi ki, bu kontakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim. Yadimdadır, Ulu Önder Xoşbəxt müəllimin sözünə böyük diqqətləqlə qulaq asındı. Məhz Xoşbəxt müəllimin, elecə də ümumi fikir bele idi ki, kontakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, eger "Şahdəniz" kontraktı 1996-ci ilde imzalanmasaydı, ne Bakı-Tbilisi-Ərzurum, ne TANAP, ne de Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz teminatı nə vəziyyətdə olacaqdı? Əger "Şahdəniz" qazı olmasayı, biz öz təlebatımızı ödəyə bilməyəcəkdi. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir.

Bələ hadisələr çoxdur, vaxtı geldikcə mən bunları açıqlayacağam. Bir da ha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alımdır, gözəl mütxəssisidir. Bu gün ona təqdim edəcək en ali mükafat bir daha onu gösətir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fealiyyətini yüksək qiymətləndirir.

Buraya gelərkən baxıb gördüm ki, Xoşbəxt müəllimde Azərbaycanın yalnız "Vətənə xidmətə görə" ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə.

Xoşbəxt Yusifzadə: İndi mən gerək yaşayam.

Prezident İlham Əliyev: Həm yaşamaq, həm işləmek. İşlər çoxdur. Bir şəyi də bildirməliyəm, Xoşbəxt müəllimlə biz daim əlaqədəyik. Hər bir yeni keşfiyyat quyusu qazılanda, yaxud da ki, hansısa bir quyuda yaxşı debit olanda, mənə birinci Xoşbəxt müəllim xəbər verir. Ona görə o, mənə zəng edəndə biliyim ki, mənə şad xəbərlə sevindirəcək.

XXX

Sonra Xoşbəxt Yusifzadənin "Heydər Əliyev" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Daha sonra Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Xoşbəxt Yusifzadə təqdim etdi.

XXX

Prezident İlham Əliyev: Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisine Xoşbəxt Yusifzadənin adı verilsin.

Sonra Xoşbəxt Yusifzadə çıkış edib:

-Mən necə danışım, heç özüm də

# İlham Əliyev: "Siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz"

*Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib*



bilmirəm. Məni o qədər teriflədiniz ki, mənim haqqında o qədər yaxşı söz dediniz ki, gözümüzən yaş gəldi. Yadi ma düşdü, İranda idik. Cənab Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə də yene neft sənayesinin vəziyyəti çox pis idi. Ümumiyyətə, sovet hökuməti axırıncı illərdə neft sənayesinə bir o qədər fikir vermirdi. Cənab Azərbaycan dənizində işlədiyi üçün xərc çox gedirdi. Başqa yerlərdə yataqlar açılmışdı - Sibirde, Tatarstanda. Ona görə də Azərbaycana o qədər də fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələndə yene neft sənayesinə bir o qədər fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti dəhə da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik gələnd



**B**iz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyız, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.

AZERTAC xəber verir ki, "İlham Əliyev. İnkışaf - məqsədimizdir" cəxildiliyinin yenice çapdan çıxmış 95-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Ramazan ayı münasibətilə iftar mərasimində iştirakı zamanı söylədiyi nitqində yer alıb.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu cəxildiliyin növbəti kitabındaki materiallar 2019-cu ilin mayından avqust ayınadək olan dövrü ehət edir.

Cəxildiliyin 95-ci kitabına Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Polşa Respublikasının Prezidenti Andrey Du-



Mərkəzi Bankın sədri: Azərbaycanda kapital bazarları inkişaf etməyib

**K**apital bazarlarının inkişafı, olduqca xüsusi, böyük bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf etməyib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listingdə olan kampaniyaların cəxalarının heç bir əməliyyatları yoxdur. Biz iqtisadiyyat Nazirliyi, hökumət birləşmələrini, hansı şampionlar yarada bilərik, hansı müəssisələrimiz hazırlırlar ki, bu gün öz sehmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxın və buradan vəsaitləri cəlb etsinlər", - deyə E.Rüstəmov vurğulayıb.0

## İlham Əliyev: "İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmasız hissəsidir"

da, Türkiye Büyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli, UNESCO-nun baş direktoru Odre Azule ile görüşlərinə ve danışqlarına dair materiallar daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Çin, Almaniya, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və digər dövlətlərin, Avropa İttifaqının, NATO-nun, Ümumdünya Gəmrük Təşkilatının, Dünya Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin 28 May - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitqinin mətni, XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının açılışında, Bakıda bir sira infrastruktur obyektlərinin, paytaxtın Pirallahi rayonunda mecburi kökünlər üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasimlərində iştirakı, həmçinin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müsavirə haqqında informasiyalarla tanış ola bilər.

Prezident İlham Əliyevin "Xan sarayı ilə birge Şəkinin tarixi mərkəzi"nin UNESCO-nun Ümumdünya Ərsi Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbliği, "Tarixi şəhərlərdə kultəvi turizm" Beynəlxalq memarlıq forumunun, "Bakı ürək günleri" VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının, Ümumdünya Gəmrük Təşkilatının informasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin, "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda Vyanada keçirilmiş Beynəlxalq konfransın iştirakçılarına məktubları və digər məktublar da yeni nəşrə daxil edilib. Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 95-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnforsasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

## Türkiyənin "Diplomatik gözlem" jurnalında Ermənistanın terrorcu siyasetini ifşa edən məqalə dərc olunub

**T**ürkiyədə fəaliyyət göstərən "Diplomatik gözlem" jurnalında "Ermənistanın terrorcu siyasetini zərbə" adlı analitik məqalə dərc olunub.

AZERTAC-in Türkiye bürosunun rəhbəri Sabir Şahtaxtinin müəllifi olduğu, türk və ingilis dillərində dərc edilən məqalədə təcavüzkar Ermənistanın terror siyasetinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəldi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənardan qalan bu məsələ təcavüzkar Ermənistanın terrorcu mahiyyətini bir dəha ortaya qoymuş.

Müəllif təkzib olunmaz tarixi faktlara əsaslandırıb ki, terrorçuluqdan bəhrələnmək, erməniləri terrorçuluğa həvəsləndirmək, terrorcu ermənilərə mənəvi dayaq durmaq, dönyanın terrorcu kimi tanıldığı şəxsləri milli qəhrəman kimi qələmə vermək işgalçı Ermənistanın dövlətçiliyinin əsl mahiyyətidir. Qeyd olunur ki, Ermənistan tərəfinin Azərbaycana və Türkiyəyə qarşı düşməncilik siyasetinin əsas istiqamətlərindən biri də məhz terrorçuluğu dəstəkləmək və erməni terrorçularını təbliğ etməkdir.



## Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

**B**irinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə paylaşım edib. AZERTAC xəber verir ki, paylaşımında deyilir: "Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft sənəməsinə parlaq səhifələr yazmış canlı efsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və eməli fealiyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif ediləsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və on xoş arzularımı çatdırıram!".

## Cihat Rahmi Akar: "Mehriban xanımın bütün Türk dünyası üçün qurur mənbəyi olduğunu fərqindəyik"

**M**ehriban Əliyeva Türk və İslam dünyasında güclənen Azərbaycanın simvoludur. Bu fikirləri türkəyi politoloq, uzun illər qardaş ölkənin siyasetində aktiv şəkildə yer almış təcrübəli siyasetçi Cihat Rahmi Akar Azərbaycanda son dövrlərdə aparılan uğurlu siyasetin arxasında dayanan faktorlardan danışarkən deyib.



Politoloq qeyd edib ki, xüsusən, 2019-cu ilin ilk günlərindən etibarən qardaş Azərbaycanın bütün sahələrində aparılan islahatların arxasında dayanan əsas faktor kimi ölkənin I vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın fəaliyyəti göstərile bilər.

C.Rahmi Akarın sözlərinə görə, bu islahatlar Azərbaycanın geləcəyi, işqli sabahı baxımından oludurca önemlidir: "Ölkədə bütün sahələrdə son illərdə həyata keçirilən yeniliklər, bizdə bir daha əminlik yaradır ki, Mehriban xanım Türk və İslam dünyasında güclənen Azərbaycanın simvoludur. Azərbaycanda gedən sürətli inkişafı görmək mümkün deyil. Hər dəfə qardaş ölkəyə geləndə, bu, rahatlıqla hiss olunur. Təkcə Bakıda yox, eləcə də, Azərbaycanın bölgələrində də eyni şəkildə dinamik inkişaf var və bunu türkə və islamqa qarşı olan qüvvələr görmək istəməsələr də, xalq Cənab Prezidentə, Onun etrafında olan qüvvələrə, xüsusən də, Mehriban xanımın da özüne məxsus səbəblər var. Biz biliyik ki, Mehriban xanım indi və hal-hazırda

gördüyü əməli işlərlə xalqın sevgisini qazanıb və böyüyən, güclənən Azərbaycanın hazırlı inkişaf tempini eldə etməsində Onun əməli fealiyyəti danılmazdır".

"Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadıqlıq, novator yanaşma Onun Azərbaycanın geləcəyindəki rolunu stimullaşdırır" deyə qeyd edən Türkiye siyasetçisi qeyd edib ki, sabaha inamlı irəliləyən Azərbaycanın varlığını əbədi qılan ən önemli aktorlardan olan Mehriban xanımın bütün Türk dünyası üçün qurur mənbəyi olduğunu fərqindəyik və aparılan islahatlarla Azərbaycanı bütün Şərqiye öne çıxarağına da əminik.

Rövşən RƏSULOV

# “2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək”



**“Ö**lkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analogu olmayan uğurlara imza atıb. Ölkəmizin bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah hali müqayisələrənəzər olunmaz dərəcədə yaxşılaşış, sabitlik, təhlükəsizlik mühiti tam təmin edilib və respublikanın beynəlxalq nüfuzu artıb. Azərbaycan Prezidenti İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mü hüüm qərarlar, imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, müxtəlif sahələrdə aparılan islahatlar böyük aktuallıq daşıyır.

Bu gün ölkəmizdə sosial sahədə ciddi dəyişikliklər baş verir. Əlbəttə ki, iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, sosialyönümlü siyasetin miqyası daha da genişlənir. Sözsüz ki, uğurlu islahatların aparılması ölkəmizdə sabitliyin mövcudluğundan qaynaqlanır. Ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Dövlət başçısı çıxışında bildirdiyi kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır: “Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bize göstərilən dəstək, bizim siyasetimizə verilən yüksək qiymət bizi daha da ruhlandırmır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir və ölkələr böyük zərər görürler”.

Dövlət başçısı ötən əsrin 90-ci illerinin əvvəllərində Azərbaycanda sabitliyin pozulduğunu və ölkənin böhran içinde yaşadığıni diqqətə çəkib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verən sabitlik, həyata keçirilən islahatların nəticəsində, ölkəmiz dinamik inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sabitlik şəraitində yaşayır.

**AZƏRBAYCANIN SOSIAL YÖNÜMLÜ DÖVLƏT SİYASƏTİNİN ƏSASINDA HUMANİZM PRİNSİPLƏRİ DAYANIR**

Prezident İlham Əliyevin uğurlu sosial

islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından, başqa illərdən fərqliyən il olacaqdır” deyə bəyan edən Prezident İlham Əliyev bu sözləri Onun uğurlu sosial islahatlar paketinin nailiyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində, ötən dövrə, ciddi addımların atılması ilə real təsdiqini tapmış olur. “Bütövlükde, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur” deyən Azərbaycan Prezidenti ilin əvvəlində qarşıya qoyulan bütün vəzifelerin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu bildirib. Həqiqətən də, dövlət başçısının ötən ilin fevral ayında imzaladığı 8 Sərəncam və 4 Fərman sırası vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qəçqın və məcburi köçkünlərin, mühərbiə veteranlarının, şəhid ailələrinin, eləcə də, başqa kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanmışdı və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklər kimi xarakterizə olundu. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakınlarından ibaret 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasetinin əsasında humanizm principləri dayandığının növbəti təsdiqi oldu.

**“HƏM MÜASİR AZƏRBAYCANIN TARİXİNDƏ, HƏM DƏ MDB MƏKANINDA BU**

**DƏRƏCƏDƏ BÖYÜK SOSİAL PAKET BU GÜNƏ QƏDƏR REALLAŞMAMİŞDIR”**

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlliyyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizdək artırılaraq, 180 manatdan 250 manata çatdırıldı. Bu, 2019-cu il ərzində, dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artım idi. “Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günü qədər reallaşmamışdır” deyə dövlət başçısı bildirib: “Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayıraq ki, Sovet vaxtından qalmış və bir növ dondurulmuş emanetlərin qaytarılmasında da biz bu emanetləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytarırdıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözə, keçən il aparılmış islahatlar nəticəsində, biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəldik. Mən keçən ilin evvelində bunu bayan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik”.

**“ƏGƏR KEÇƏN İL 934 MƏNZİL VERİLMİŞDİSƏ, BU İL HESAB EDİRƏM Kİ,**

**1500 MƏNZİL VERİLMƏLİDİR”**

2019-cu ildə ünvanlı sosial yardım programı çox geniş şəkildə, 70 faizə qədər artırıldı. Bele ki, ümumilikdə, 296 min üzvü olan 72 min ailəni əhatə etdi, ailələrə ödənişin məbləği de artaraq, 209 manata bərabər oldu. Sosial təminat sahəsində, şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin veriləmisi uğurla davam edib. Bu program artıq 98 faiz icra olundu. On iki min şəhidin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənilib. Bununla yanaşı, şəhid ailələrinə və mühərbiə ailələrinə 2019-cu ildə 934 mənzil təqdim edilib. Cənab Prezident “Şəhid ailələri və Qarabağ ailələri üçün bu il daha çox evlər tikilməlidir” deyərək bildirib ki, eger keçən il 934 mənzil verilmişdisə, bu il 1500 mənzil verilməlidir: “Əger biz buna nail olsaq, əminəm ki, buna nail olacaq, onda növbədə cəmi 2000 ailə galacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”.

**“ƏMİNƏM Kİ, BU İL AZƏRBAYCAN UĞURLA İNKİŞAF EDƏCƏK”**

Görülən bu və ya digər işlərlə yanaşı, dövlət başçısının Sərəncamı ilə “DOST” Agentliyi fəaliyyətə başladı. Bele ki, ötən il mayın 9-da birinci “DOST” Mərkəzi, daha sonra isə, ilin sonunda ikinci “DOST” Mərkəzi istifadəyə verildi. Cəmi sekkiz ay ərzində birinci DOST Mərkəzində 63 min vətəndaş qəbul edilib ki, bu da, ümumilikdə, vətəndaşların məmənunluq səviyyəsi 95,2 faizə bərabər olub. “DOST” mərkəzlərində konsepsiaya uyğun olaraq könüllülük proqramları geniş vüset alıb. “Gənc DOST” Könüllü Proqramı, həm də ahil şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramları icraya verilib.

Görülən işlər həyata keçirilən islahatlar vətəndaşların sosial rifahının güclənməsinə səbəb olub. “Əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək” deyən dövlət başçısı 2020-ci ildə Azərbaycanın daha güclü dövlətə çevriləcəyini bildirib.

**Nəzakət ƏLƏDDİNQIZI**



## Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Ali Məclisin Sədri avtomobilərin açarlarını, fərdi yaşayış evləri və mənzillərin orderlərini təqdim edib.

Avtomobile təmin olunan Sadiq Əlibəyli deyib: "Muxtar respublikada vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı, habelə Çernobil Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən her zaman yüksək diqqət və qayğı göstərilir. Sağlamlıq imkanları məhdud şəxslər, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobiləri verilir, müalicələrinə köməklik göstərilir. Ailəmiz üçün də olduqca sevindirici olan bugünkü tədbir bize göstərlən dövlət qayığının növbəti təzahürüdür". Sadiq Əlibəyli sağlamlıq imkanları mehdud şəxslər və onların ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, yubileyi münasibətə təbriklerini çatdırıb.

Şəhid anası Tükəzban İsmayılova deyib: "Dövlətimiz şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Rahat yaşayırıq. Sosial problemlərimizin həlli daim diqqətdə saxlanılır. Bu gün mənzillə təmin olunmağım da muxtar respublikada bu sahədə görülən işlərin da-



Yanvarın 14-də bir şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifərinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobil Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə "NAZ-Lifan 330" markalı avtomobillər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talıbov mənzil və avtomobile təmin olunanları təbrik edərək deyib: Bu gün Azərbaycan dövləti qarşısında xidmeti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailəsinə, eləcə də Çernobil qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındaki xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimiz ərazi bütövlüğünün qorunmasına həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayığının, ölkəmizdəki dövlət-xalq birliliyinin daha bir ifadəsidir.

"O ölkənin suverenliyi və ərazi bütövlüyü qorunur ki, həmin ölkədə vətənpərvər insanlar vardır. Vətənpərvər insanlar hər bir ölkənin ən qiymətli sərvətidir", - deyən Ali Məclisin Sədri mənzil və avtomobile təmin olunanlara ölkəmiz və xalqımız qarşısındaki xidmətinə, göstərdikləri vətənpərvərlik nümunəsinə görə təşəkkür edib.

Ali Məclisin Sədri deyib: Dövlətimiz və xalqımız qarşısında xidməti olan şəxslərə bundan sonra da daim qayğı göstərilecək.



dir. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin əsasını qoymuş dövlətçilik yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu gün mənzil və avtomobillərin təqdimatının keçirilməsi də ulu öndər Heydər Əliyev dövlətçilik yoluna nümunədir. Ali Məclisin Sədri fərdi yaşayış evi, mənzil və avtomobile təmin olunanları bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respub-

likada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-meişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobilərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobiləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən

vəmi, şəhid ailələrinə göstərilən diqqətin dəha bir ifadəsidir. Bütün bunlara görə ölkə Prezidentine dərin minnətdarlıq edirəm".

Mənzillə təmin olunan İlkin Orucov və digərləri də onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər. Fərdi yaşayış evləri Ordubad rayonunun Darkənd və Şərur rayonunun Dəmirçi kəndlərində, mənzillər isə Babek qəsəbəsində yeni yaşayış binasında yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, lazımı kommunal-meişət şəraiti yaradılıb, xalça hədiyyə edilib.

# İlham Əliyev:

## Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır



**B**iz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını gördük. Qanlı toqquşmalar, müharibələr, kütüvə etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dönyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropana, Asiyada, Latin Amerikasında, postsovət məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır.

AZƏRTAC xəber verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söyləydi.

Dövlətimizin başçısı deyib: "Xalq tərəfindən bize göstərilən dəstək, bizim siyasetimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırmır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürler. Biz bunu 1990-ci illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içinde idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır ve bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deye bilərem ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır".




### İsrailli siyasi texnoloq: "Azərbaycanın təkmilləşmiş seçki sistemi bütün region üçün nümunədir"

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə ciddi islahatlar aparılır. Qanunverici orqan olaraq parlamentin də bu islahatlarla ayaqlaşmaq istəyi təbiidir. Struktur və kadr islahatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan gəncləşmə siyaseti insanlar tərəfindən her zaman müsbət qiymətləndirilir. AZƏRTAC xəber verir ki, bu fikirləri seki-2020.az saytına açıqlamasında israilli siyasi texnoloq Yury Boçarov deyib. Siyasi texnoloq qeyd edib ki, deputatlıq namizədlərdən daxil olmuş müraciətlərin təhlili ölkədə demokratik seçki mühitinin olduğunu xəber verir. O deyib: "Hər bir de-

putat mandati uğrunda mübarizədə namizədlərin sayının çoxluğu ölkədə şəffaf seçki mühitini və parlamentin yüksək nüfuzu malik olduğunu göstərir. Bu, həm də o deməkdir ki, insanlar qanunun alılıyinə və layiqli namizədlərin ölkənin qanunverici orqanına seçiləcəyinə inanırlar".

Y.Boçarov bildirib ki, Azərbaycanın kifayət qədər təkmilləşmiş seçki sisteminin olması, habelə insanların seçkilərdə iştirak etmək istəyi tekce ölkə üçün deyil, bütün region üçün nümunədir. Azərbaycanda təkmil seçki sistemi, seçicilərin siyahısının onlayn yayılması, seçki məntəqələrində videokameraların quraşdırılması şəffaflıq göstəricisidir.

**A**zərbaycanın sosial-iqtisadi inkişafının təməl prinsiplərindən biri də sabitliyin qorunub saxlanılmasıdır ki, ölkəmiz məhz bu amil üzərində inkişaf və islahatlar yolunu davam etdirməkdədir". SIA xəber verir ki, bunu Olaylar.az- a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə irəli sürülen fikirlərə münasibətini şərh edərkən deyib.



Onun sözlərinə görə, hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkənin sabitliyinin qorunub saxlanılmasından, eləcə də xalqın rıfah halının yaxşılaşdırılması yönündə atılan müterəqqi addımlarından keçir ki, Azərbaycanda bu siyaset kifayət qədər öz əksini təpir: "Bu ali mövqə ilə ölkəmiz daha böyük, daha uğurlu geləcəyə doğru inamlar addımlamaqda davam edəcək. Məhz reallaşdırılan çoxşaxəli və dinamik islahatları nəzərə alaraq belə nəticəyə də gələ bilərik ki, atılan bütün bu kimi addımlar nəticəsində bütün sahələr üzrə tərəqqi müşahidə edilməkdədir. Belə ki, cənab Prezidentin də müşavirədə vurğuladığı kimi dönyanın bir çox bölgələrində gərginliyin mövcud olduğu haldə, Azərbaycanda mövcud olan sabitlik inkişaf və tərəqqi prosesinə öz töhfələrini verir. Bunun isə təmelində xalq faktoru dayanır. Daha dəqiq vurğulasaq, xalq tərəfindən dövlətə, həkimiyətə göstərilən dəstək, onun siyasetinə verilən yüksək qiymətini

həm dövlət başçımız cənab İlham Əliyevi ruhlandırmır, eyni zamanda ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Bax, bu amilden belə bir nəticə hasil etmək lazımdır ki, xalq-dövlət birliyi, sabitlik əldə edilən iqtisadi uğurları, inqilabi islahatları qisa zamanda gerçəkləye çevirir".

Siyasi ekspert həmçinin qeyd edib ki, Azərbaycanın təşəbbüskar və ideyaverici olaraq təqdim etdiyi və müxtəlif sahələri əhatə edən nəhəng layihələrdə söz sahibi qismində çıxış etməsi, eləcə də digər məhüm məsələlərdə yüksək mövqeyə sahib olması dinamik inkişafımıza stimul verir: "Təkcə iqtisadiyyatda rekord göstəricilərə imzaların atılması deyilən fikirlərin tərkib hissəsidir. Bunun isə bir izahı var. Cənab İlham Əliyev müşavirədə xatırlatdı ki, təkcə ötən il Azərbaycanın beynəlxalq mövqələri daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirildi və bu tədbirlər ölkəmizdən dünyadakı mövqeyini

həm əks etdirir, həm də möhkəmləndirir. Belə ki, ölkəmizdən dünya məstəvisində çox etibarlı tərəfdəş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. Əbəs deyil ki, Azərbaycanda baş tutan bir sira dünya əhəmiyyətli beynəlxalq tədbirlərlə yanaşı, dünyanın əsas gücləri danışqlar masasını da ölkəmizde teşkil edirlər, ölkəmizdə etibar sərgileyirlər. Bu isə bir daha nəticəyə gəlməyə zəmin yaradır ki, hər bir siyasi rakurs bir-birinə bağlı olan uğur tandem-lərindən qaynaqlanır və bunların hər biri Azərbaycan xalqının daha yaxşı yaşaması üçün vacib məsələlərdəndir".

Onu da qeyd edim ki, Prezident İlham Əliyev bütün çıxişlarda Azərbaycanı sabitlik, təhlükəsizlik məkanı adlandırır və bu bir reallıqdır ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi aparılan siyasetin xalq tərəfindən dəstəklənməsidir. Çünkü xalq, vətəndaş amili həyata keçirilən siyasetin əsas maraq dairəsi, mühüm

## Mavritaniyanın xəbər portalı İmadəddin Nəsimidən yazır

**M**avritaniyanın "El Moltagha" və "Sulta Məvaziyyə" xəbər portalında böyük Azərbaycan şairi və mütefəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, müəllif yazida İslam aləminin ayrılmaz hissəsi olan Azərbaycanın dünyada islam dəyərlərinə sadıq, VII və VIII əsrlərdə islam mədəni irsini qoruyan ölkə kimi tanındığını qeyd edir.

Bildirilir ki, əsrlər boyu İslam sivilizasiyası mərkəzlərindən biri olan Azərbaycan mədəniyyətələr və sivilizasiyaların bir araya gəldiyi mekan olmuş və bugün də multikulturalizm dəyərlərinin və tolerantlığın qorunub saxlanılmasında, diniñərərəsi diaqloq gücündürüləməsindən feal rol oynayır. İbn Sinanın tələbəsi "Mövcudatın mərtəbələri", "Təhsil" kimi əsərləri ilə Əbülhəsən Behməyar, "Sirlər xəzinəsi" və "İskəndərname" kimi əsərləri ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli və Nəsrəddin Tusi, həbələ İmadəddin Nəsimi kimi orta əsr müsəlman Şərqində fəlsəfi inkişafında müstəsna xidmətləri olan böyük mütefəkkirlər, dahi şairlər və ədəbiyyatçılar dünya ədəbiyyatına da mühüm töhfələr bəxş ediblər.



Məqalədə 2019-cu ilin dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə təsdiq etdiyi qeyd olunmaqla, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda ötən ilin "Nəsimi il" elan edilmesinin şairin yaradıcılığının öyrənilmesi və təbliğinə böyük töhfə olduğu vurgulanır.

Qeyd olunur ki, İmadəddin Nəsimi Azərbaycanın Şamaxı şəhərində dünyaya göz açaraq dövrün ən məşhur şəxsiyyətlərindən birinə çevriləmək üç dildə - azərbaycan, fars və ərəb dillerində mükəmməl yaradıcılığa malik insan kimi tanınır. Yazında, həmçinin vurğulanır ki, İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq məqyasda ilk dəfə UNESCO tərəfindən 1973-cü ildə qeyd edilib. 1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib. Planetlərden birinə İmadəddin Nəsiminin adı verilib. Onun müxtəlif mövzularda on minden artıq beytləri qorunub saxlanılır. Fars dilindəki Divanı beş minden artıq beytli ehtiva edir, ərəb dilində isə əlyazmalarının çoxları itirilib və bize yalnız onları bir hissəsi çatıb.

### "Xalq, vətəndaş amili İlham Əliyev siyasetinin əsas maraq dairəsi, mühüm meyarıdır"

meyearıdır: "Bütün bunlar Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə ən böyük şərait, imkanları yaradır. İstər regional, istərsə də bütövlükdə geosiyasi xəritədə Azərbaycanın mövqeyi hər kəsə aydındır və bu ali mövqə ilə ölkəmizdən daha böyük, daha uğurlu geləcəyə doğru inamlı addımlamaqda davam edəcək. Əlbətə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin etrafında dəha six birleşməklə".

Bəhruz Quliyev iqtisadi sahədə müsbət nəticələrin əldə edilməsinə dair dəfkürləri açıqlayarkən, dövlət başçısının ötən 2019-cu ilin iqtisadi inkişafla əlaqələndirməsini şərh edib: "Dövlət başçımız vügulayıb ki, əldə edilən nəticələr yüksələn siyasetin düşünülmüş siyaset olduğunu bildirib. Misal üçün, Dünya Bankının Azərbaycanı 20-ən islahatçı ölkə siyahısına salması, həmçinin dönyanın aparıcı iqtisadi araşdırma mərkəzlərinin keçirdikləri sorğularda ölkəmizin

öncül yerlərdə qərarlaşması - bütün bunlar islahatların münbət neticələridir. İstər kadr, istə struktur, istə sosial, istə iqtisadi, istərsə də digər sahələri əhatə edən islahatlar isə sonda belə bir məntiqi nəticəyə gəlməyə zəmin yaradır ki, həyata keçirilən uğurlu inkişaf və tərəqqi strategiyası davamlı olmasından ilə yanaşı, həm də yaxın gələcəkdə dəha böyük rəqəmlərlə olculəcək. Məhz bu fikirləri öne süren dövlətimizin başçısı xalqın zamanlarda daha firavan həyat sürəcəyi anonsunu da verib.

Əmək haqları, pensiya və təqaüdlerin artırılmasından başlayaraq, digər maliyyə ödənişlərinə qəder bir çox sahələrdə artımlar müşahidə ediləcək. Bütün bunlar isə bəlavasita dövlət-xalq münasibətlərinin, vəhdətinin dəha da möhkəmlənəsindən, Azərbaycanın sürətli inkişafına təkan verən danılmaz reallıqlardır".

Rövşən RƏSULOV

# iET-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır

الوكالات الأعضاء آخر الأخبار تقارير وحوارات البوسات المصور المرئيات اتصل بنا عن الاتحاد

UNA

## أذربيجان علييف.. قفزات في الصناعة والنقل والإصلاحات الشاملة



(Bakı)

باكو (يونا) - مدفوعة برؤيتها الاستراتيجية، وخبرة هيادتها، أحرزت جمهورية أذربيجان تقدماً كبيراً في جميع المجالات خلال السنوات الأخيرة، خصوصاً في مجالات الاقتصاد، والإصلاحات الشاملة التي ميزت عهد الرئيس الأذربيجاني إلهام علييف. وبحسب رئيس مجلس إدارة وكالة الآنباء الأذربيجانية (آردا) أصلان أصلانوف، فقد شهدت السنوات الأخيرة تنفيذ مشاريع عملاقة في صناعة النفط، والنقل، في منطقة وسط آسيا، بمبادرة ومشاركة من أذربيجان.

ونوه أصلانوف في هذا الصدد بالاتفاقية القرن التي وضعها النساء لاستراتيجية النفط الأذربيجانية، حيث دفعت الاتفاقية التي تشهد التن عامها الخامس والعشرين، بالبلاد إلى طريق التنمية، ولعبت دوراً حاسماً في مصير صناعة النفط، وذلك باستخراج 500 مليون طن من النفط حتى التن من مجموعة

**İslam Əməkdaşlıq Təşkilatına (iET) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar barədə məqalə dərc edib.**

AZERTAC-in idarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun "İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident" sərlövhəli analitik məqaləsinə istinadla yazılmış materialda Azərbaycanda qazanılmış uğurlar geniş təhlil olunur. UNA-nın əməkdaşı xüsusən ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetik və neqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətine çatdırır. Qeyd edir ki, Azərbaycanın yeni neft strategiyasının

müsbət nəticələri artıq göz qabağındadır. 1994-cü ilde dönyanın iri neft şirkətləri ilə imzalanmış və "Ösrin müqaviləsi" adını almış neft kontraktı ölkəmizi inkişaf yoluna çıxarıb və neft sənayesinin, bütövlükde ölkənin sonrakı talyeyində həllədici rol oynayıb.

Məqalədə deyilir: "Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanır və qəbul edir. Dünya Bankının "Doing Business 2020" hesabatında Azərbaycan islahatları həyata keçirən ən yaxşı 20 ölkə arasında yer alır. Davos Dünya İqtisadi Forumunun hesabatında isə uzunmüddətli hökumət stratejiyası baxımından Azərbaycan 10-cu, islahatlara diqqət baxımından 5-ci yerdədir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasetinin neticəsidir".

Azərbaycan Prezidenti İlham Əli-

yevin dünyada artmaqdə olan islamofobiya hallarını dəfələrlə kəskin təqnid etdiyini diqqətə çatdırın məqalə müəllifi dövlətlimizin başçısının müsəlman dünyası liderlərini Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermenistana qarşı daha qətiyyətli mövqə ortaya qoymağa çağırıldılarını bildirir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birleşdirən UNA 1972-ci ildə təsis olunub. Əsas məqsədi İslam ölkələri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzüldüyü problemlər barədə dünya ictimaiyyətini məlumatlaşdırmaq olan UNA üç dildə - ərəb, ingilis və fransız dilindən xəbərlər yayır. AZERTAC Birliyin İcraiyyə Şurasının 12 üzvündən biridir.

## "Bu il yollarla bağlı böyük layihələr icra ediləcək"



Bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. AZERTAC xəber verir ki, Prezident İlham Əliyev bu sözləri 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yoluñun, Gəncə-Gürçüstən sərhədi yoluñun, Astara-İran sərhədi yoluñun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşilik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyətə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayıcaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaq", - deyə dövlətimizin başçısı bildirib.

## Ukrayna portalında 20 Yanvar faciası ilə bağlı məqalə yayılıb

**Ukraynanın "Versii" saytında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin "Azərbaycan xalqının sağılmayan yarası" sərlövhəli məqaləsi dərc edilib.** AZERTAC xəber verir ki, məqalədə sovet ordusunun 1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunur. Diqqətə çatdırılır ki, hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fədā etmiş Azərbaycanın oğul ve qızlarının xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına baş çəkir. 20 Yanvar faciası öz xalqına qarşı misli görünmemiş bir təcavüz və soyqırımı aktı, kobud qanun pozuntusu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının pozulması idi. Müəllif qeyd edir ki, o çətin anlarda Moskvada ulu öndər Heydər Əliyev öz xalq üçün fədakarlıq göstərdi. Yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciənin təşkilatçılarını açıq şəkildə qızadı, Azərbaycan xalqına qarşı cinayət törədildiyini bəyan etdi.



www.versii.com



MƏTLƏB  
Metlebsalahov@mail.ru

Bir damla neft yüz qılıncañdan güclüdür...

**B**u yazını yazarkən, Yaxın Şərqdə neft üstündə gedən qanlı savaşları, iri supergüclərin okeanın o tayindan, ta Moskvadan və uzaq yerlərdən siyasi və hərbi pəncəsini neft çəlliysi olan ölkələrə doğru tuşlaşlığı göz öününe getirdim. Təsəvvür edin ki, bir damla neft üçün okeanın o tayindan yüzlərlə amerikalı əsgər qan çanağına gətirilir, buralarda öldürülür, amma əvəzində, Ağ ev-dəkələr və iri ABŞ maqnatları miylərə dollar qazanırlar. Lap başda milyarder Donald Tramp olmaqla. Guya ağbaş dəlisov milyarder ABŞ-in maraqları üçün çapalayırlar. Bəyəm, iranlı general Qasiminin öldürülməsi də siyasi şou və neft maraqları üçün oynanan oyun deyildi ki? Yəqin iranlı general bu dəfə D.Trampın biznes "damarını basdalayıb". Belədə onlar heç kəsi bağışlamırlar. Heç öz məmurlarını da.

Bu gün Yaxın Şərqdə neft uğrunda amansız mübarizə başlayıb. Hətta qaydasız döyüş formasında, bütün qurşaqlardan aşağı vurulacaq zərbe formasında. Suriyadan sonra indi də Yaxın Şərqi əsas neft çəlliysi sayılan Liviya uğrunda savaş başlayıb. Müəmmar Qaddafi'nin onilliklə boyu yiğim goruduğu milli sərvətləri "Ərəb baharı" adlı siyasi cinayət, senarisi ilə ələ keçirən Qərbədəkələr və Kreml sahibləri, indi də bu torpaqlarda qardaş qırğını üçün əməlçice qollarını çırmayıblar. Məqsədləri bu zavallı müsəlmanlara silahdan, puldan dağıdırıb milli sərvətləri ələ keçirsinlər, neft çəlliklərindən axan "mavi qızılı" öz ölkələrinə. Şəxsən öz varidatlarına qatsınlar. Bir vaxtlar regionun en güzel və dünya turistləri üçün cəzbədici ölkəsi olan Liviya torpaqlarında bu gün tayfa müharibəsi və qardaş qırğını baş alıb gedir. Özü de Fransanın, İtaliyanın, xüsusilə də, balacaboy Vladimir Putinin tərəflərə bolluca silah satması ilə. Bəzən də su qiyamətinə verirlər. Qırdırırlar bu zavallıları bir-birinə. Marşal Haftar bir yandan öz başının dəstəsi ilə hückum edir qanunu hökumətə. Öz də o müasir silahlardan və bəhali markalı avtomobilərlə. Kim verib bunlara bu texnikanı, kim öz milyonlarından keçib heç nəye lazım olan marşala bu qədər silah və bəhali maşın "hədiyyə" edir? Əlbəttə, qarşılığında neft çəlliklärini ələ keçirmək şətirilə...

Bu gün regionda yaşananlar, həm də bir məntiqi gün kimi ortaya qoyur: Bütün demokratiya adı ilə yalançı islahatlar, ideya ixracı ancaq və ancaq yeni sərvətlər ələ keçirmək, dövlətləri sümürmək məqsədi ilə edilir. Artıq Avropa nəhəngləri belə bu alçaq missiya-nı dile getirməyə belə utanırlar. Siyasi maska yırtılıb, dünyada hər kəs yalançı demokratiya ideyasının ancaq və ancaq iri supergüclərin sərvət qamarlamaq vasitəsi olduğunu aydın şekilde görür, növbəti yalan üçünse yeni heç nə fikirləşməyiblər.

Ən yaxşısını ağbaş dəlisov D.Tramp eləyir. İraq parlamentinin amerikalı əsgərlərin İraqdan rədd olub getməsinə səslənən qərarına qarşı açıq və o dərəcədə də həyəsiz cavab verib: Biz İraqdan getməyi düşünmürük! Bu da, sənəd dünyaya "demokratiya ixrac edən" supergücün cavabı! Adam açıq-aşkar deyir ki, hələ bu torpaqlarda sovuracaq çox sərvət var və biz iraqlıların iliyini sovurmadan heç yana getmirik. Sənki şükrənlıqda hinduştə kəsən quldar babalarının torpağıdır İraq. Açıq şəkildə işğalı və həyəsiz mövqedir. Cənab D.Tramp "Ərəb baharı" ilə yaxın Şərqi soxulan amerikalı və avropanılların müsəlman qanı ilə yanaşı, müsəlman sərvətlərini de sovurmaq üçün hər şəyə hazır olduqlarını, fakt olaraq, ortaya qoyur. Getmirəm, vəssalam! Bədbəxt iraqlı, Səddam Hüseynin heykəlini yıxıb, Bağdad küçələrində bayram edəndə, göbəy atanda, sonradan sizləri zəlil gününə qoyan "demokratiya" amerikasının başınıza getirəcəklərini yuxunuza da gətimirdiniz. Bu da, sizə son. Bir damla neft, milyonlarla günahsız müsəlmanın qanından coxxxq qiyətlidir, vəssalam!

# Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, qlobal və regional sabitliyə töhfəsini verir

**D**ünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malik Azərbaycan etibarlı və strateji tərəfdəş kimi beynəlxalq aləmdə yüksək nüfuzlu malikdir. Qafqazın qüdrətli ölkəsi və dünyada söz sahibi olan Azərbaycana olan inam və etimad bu ölkəni beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq tanıdır. Ölkəmizin dinamik inkişafı, sabitliyi, əmin-amanlığı, məhz Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşaviridə, dövlət başçısının qeyd etdiyi kimi, bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm yüksək etdirir, həm de möhkəmləndirir. Bakıda keçirilən "Avroviziyaya" Mahnı Yarışması, IV İslam Həmrəyliyi Oyunları, NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, Bakı Beynəlxalq Humanitar forumları, Gənclər Siyaseti üzrə I Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. Azərbaycanın güclü, qüdrətli, nüfuzlu - dünya güclərinin hesablaşdığı bir dövlət olduğunu göstərir.

Onlarla belə tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşıdığı məkanda keçirilir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözişməlilik mühiti dövlətimizi çoxmillətli, çoxkonfessiyalı diyar olaraq, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.

## "BEYNƏLXALQ ARENADA BİZƏ OLAN HÖRMƏT VƏ ETİMAD YÜKSƏK SƏVİYYƏDƏDİR"

Prezident İlham Əliyev ölkəmizde keçirilən tədbirlərə nəzer salarkən, bildirib ki, Azərbaycanda Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirve Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sadıriyi öz üzərinə götürmüsdür: "Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirve Görüşü keçirilmişdir. Bu Zirve Görüşü çərçivəsin-

də 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisatı sadıriyi öz üzərinə götürmüştür. Bu faktı, xüsusilə, qeyd etmək istəyirəm. Çünkü Qoşulmama Hərəkatında birleşen bəzi ölkələr, belə demek mümkündürse, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr və ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın nəzərdəliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada biza olan hörmət və etimad yüksək səviyyədədir".

Təbii ki, Azərbaycan çox vacib beynəlxalq tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığı xidmət edir. Dünyada baş verən qlobal dəyişikliklərə bağlı, yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakiresi baxımından, keçirilən tədbirlərde ölkələrin təmsilçiləri və fərqli fiqirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiya höymətindədir.

## "ŞƏKİ XAN SARAYININ BU SİYAHIDA OLMASI HƏM ƏDALƏTLİDİR, HƏM DƏ BİZİM NÖVBƏTİ BÖYÜK UĞURUMUZDUR"

Ötən il paytaxtımızda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitə-

sinin 43-cü sessiyası da Azərbaycanın dövlət siyasetinin əsas istiqamətlərindən biri olaraq milli-mənəvi dəyərlərin, tarixi-mədəni ərsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya ərsinin müdafiəsi və mühafizəsi dəstək vermək məqsədi daşıyır. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni ərsin Qorunması üzrə Hökmətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffeqiyətlə hər iki il dən bir UNESCO-nun rəsmi tərəfdəşliyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanın maddi ərs nümunələri olan "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. YUNESKO-nun Ümumdünya ərs Siyahısına daxil edilib. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni ərs nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni ərs üzrə Reprəzentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşiq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı Sənəti" və simvolizmi, qadın ipək baş örtüklerinin hazırlanması və istifadə olunması", "Lahicin misgərlik sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni ərs üzrə Reprəzentativ Siyahısına daxil edilmişdir. Azərbaycanda qeyd etdiyimiz kimi, ötən il UNESCO-nun Dünya ərs Komitəsinin sessiyası keçirildi. "Bu da dünya miqyasında çox mötəbər tədbirdir" deyən dövlət başçısı sessiya çərçivəsində Şəki Xan Sarayının, Şəkinin mərkəzi hissəsi, UNESCO-nun Dünya ərs Siyahısına daxil edildiyini bildirib: "Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünkü bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar Sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm edəltidir, həm de bizim növbəti böyük uğurumuzdur".

Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaslanan təessüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik və əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə, hakimiyətin höymətindən keçirildiyi siyasi kursun ümummilli maraq və mənafeye tam cavab vermesidir.

ZÜMRÜD BAYRAMOVA



RÖVŞƏN  
rovsen.rasulov@mail.ru

Yeniləşmənin  
ayaq "SəS"ləri

RÖVŞƏN

rovsen.rasulov@mail.ru

**A**rtıq dünəndən etibarən, bu yaxınlarda 29-cu yaşını qeyd edən "SəS" qəzeti yeni dizayn, yeni nəfəs və yeni görkəmi ilə oxucularının qarşısına çıxmağa başlayıb. Əslində, belə bir ideyanın reallaşdırılması ölkə mətbuatında bir çox ilkərə imza atmış "SəS" in növbəti uğuru və növbəti ilkidir desək, heç də yanılmağı. Buna qədər daha bir məqamı xatırlatmaq yerinə düşərdi. Qəzetimiz daha öncələr də bu ideyanı həyata keçirmək istəsə də, müxtəlif səbəblərdən onun reallaşdırılması planı növbəti vaxtla rəqəd saxlanılmışdı. Ancaq necə deyərlər, "el-dən qalan, əlli il qalar" aforizmi bir daha öz təsdiqini tapdı və nəhayət, bu addım atıldı. Artıq bizim sədaqətli oxucularımızdan çoxsaylı zənglər gəlməyə başlayıb və bu yeniləşməyə "xeyrli olsun" deyirlər. Əlbəttə ki, belə zənglər biz səsçi-lərin yeni ruhda, yeni gücdə, yeni simadə və yeni çalarlarda fəaliyyətimizə rəng qatmış oldu. Biz yeniləndik və yenilənməyimizə daha bir səbəb də var...

Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar höymətindən keçirilərək və Onun tərəfindən edilən yenileşmə çağırışları, əlbəttə ki, mətbuat sahəsində də öz əksini tapır. Bu baxımdan, qəzetimizin rəhbərliyi də reallaşdırılan islahatlar dəstək məqsədi ilə, "SəS" in 29-cu ildönümündə belə bir kreativliyə və yeniliyə imza atmış oldu. Əbəs deyil ki, bir çox tanınmış siyasetçilər, media ekspertləri qəzetimizle bağlı fikirlərini bildirəndə, daim vurgulayıblar ki, "SəS" qəzeti tarix yazır. Bu dəfə də belə oldu. "SəS" imizin daha əvvəlki tarixi dizaynı, görkəmi dövlətçilik tariximiz bir parçasına əvvəldi. Lakin dəyişilməyən bir faktorümüz sona qədər davam edəcək - Ulu Önder Heydər Əliyev ideologiyasının təbliği, bu ideologiyani uğurla davam etdirən Prezident İlham Əliyev siyasetini dəstəkləmək və əlbəttə ki, azərbaycanlıq məqamını uca tutmaq. Əbəs deyil ki, "SəS" in yeni dizaynında da Ulu Önder Heydər Əliyevin "SəS" qəzeti menim üçün en əziz qəzətdir" kəlamı qorunub-saxlanılıb və eyni zamanda, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının loqosu yer alıb. Bu, bizim ideoloji prinsipimizin bariz və dəyişilməz göstəricisi dir.

Daha bir məqam isə, dizaynla yanaşı, mətbuat leksi-konu ilə desək, şablondan çıxməq ideyasının reallaşdırılmasıdır ki, artıq bu kimi məsələlərdə, də, qəzetimiz öz oxucularının qarşısına yenilikləri ilə çıxacaq. Ölək başçıımızın da vurguladığı kimi, jurnalistlər Onun ən yaxın dostlarıdır və O, bütün məlumatları KİV-lərden öyrənir, informasiyaları mediadan alır. "SəS" həm də ictimai nəzarət funksiyası, xalqın problemlərinin həllinin işıqlandırılması kimi məsələlərdə, eləcə də, dövlətçilik maraqlarımızın təbliği əsasindən mövzularında ciddi, maraqlı yazıları, araşdırmaçıları, köşə yazıları və xəbərləri ilə oxucularının qarşısına çıxacaq. Bir sözə, bu, her birimizin uğuru və özəlliklə Azərbaycan mediasında yeniləşmenin ayaq "SəS" ləridir. Nə deyək, xeyrli olsun!

## Türkiyə mediasında Naxçıvan haqqında məqalə yayımlanıb

**B**u gün Naxçıvan kəndlərinin miskin görkəmini dəyişdiyi, artıq abad və gözəl yaşayış məntəqələrinə əvərildiyini qeyd edən müəllif vurgulayır ki, ötən illər ərzində in-

sanların firavan yaşaması, işləməsi, təhsil alması üçün məqsədyönlü tədbirlər höymətindən keçirilib. Yüzlərlə istehsal və xidmət sahələri qurulub. Ən müasir məktəblər, mədəniyyət və səhiyyə ocaqları, salınan yollar, körpülər, güclü ordu və iqtisadiyyat, mədəni təreqqi və tarixə sahiblik, zərrə-zərrə yetişdirilib formalaşdırılan vətənpərvər gənclər ordusu ilə Naxçıvan ölkənin lider diyarına əvvəlib. Bu səbəbdən də son illerde Naxçıvan turistlər üçün ən çox seçilen gəzəmə-görməli yerlərdən biridir. Sonda məqalədə qeyd olunur ki, hər bir naxçıvanlı torpağını qoruyur və birlik nümayiş etdirmək dənüşən qonşusuna göz dağı verir.

15 Temmuz





## "Kənddən Şəhərə" yarmarkalarında fermerlər nə qədər məhsul sata bilir?

**K**ənddən Şəhərə" haftəsonu yarmarkası 2020-ci ilə Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda start verib. Məhz paytaxt sakinlərinin marağının nəticəsində təşkilatçı qurum ötən ilin sonunda yarmarkanın keçirildiyi ünvanların sayını artıraraq 5-ə çatdırıb. SIA bu yarmarkaların digər bazar və mağazalardan üstünlüklerini əyani şəkildə görmək məqsədi ilə Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yaxı) təşkil olunan yarmarkaya araşdırmaq məqsədi ilə səfər etdi.

Havannın nisbətən soyuq və yağışlı olması baxmayaraq, yarmarkada alıcıların sayı qənəbəxş idi. Fermerlərin səliqeli "Kənddən Şəhərə" önlükleri ve piştaxtalarda mövsümi meyvə-tərəvəzin çeşid bolluğu diqqətimizi çəkən digər əsas göstəricilər olud. Həmsöhbət olduğumuz alıcı Zeynəb Quliyeva Badamdar qəsəbəsində yaşadığını və hər haftəsonu yarmarkaya baş çəkdiyini dedi: "Yaşadığım yer bura o qədər də yaxın deyil. Ancaq qiymətlər yaxşı olduğuna görə demək olar ki, hər haftəsonu gelirəm. Ən çox da nar almaq üçün gelirəm. Yarmarkada Goyçaydan öz yetişdiridiyi nari getirən bir fermer var. Cox dadlı və sağlam narlar satır. Sağ olun ki, eziyyət çəkib becərir. Biz də ondan alb nüş edirik. Tez-tez şirəsini çəkib nəvərlərimə içirirəm ki, sağlam böyüşünlər. Evimə yaxın yerde də bu cür yarmarkanın açılmasını isterdim".

Alicinin razılığını görüb Goyçaylı fermer Orxan Quliyevlə də tanış olmaq qərarına geldik. Hər



haftəsonu yarmarkada iştirak etdiyini deyən fermer burada nar məhsuluna görə tanındığını bildirdi: "Goyçay rayonunun Qaraməryəm kəndindənəm. Kənddə özüməməxsus 7 hektarlıq ərazi-də nar yetişdirirəm. Həm Rusiya bazarına, həm də yerli bazara məhsul çıxarıram. Bu yarmarkada məni narla tanıyırlar. Gənclik, Koroğlu, Əhmedli metro stansiyaları yaxınlığında yaşayan insanlar bele məndən nar almağı gəlirlər. Gülöyşə və vələs sortlaşdırında nar satıram. Demək olar ki, hər dəfə yarmarkaya 500 kq məhsul getirirəm. Yarmarkanın iki günü ərzində getirdiyim narın hamısı alınır. Hal-hazırda narın 1 kq-nı 1.20 AZN-ə teklif edirəm. Yarmarkada yerpulu vermediyimizə və lazımı avadanlıqlarla təchiz olduğumuza görə gəlirimizin hamisi özümüzə qalır".

Həmsöhbət olduğumuz digər bir fermer isə Quba rayon Rustov

Aysel Məmmədova



sunu 3, alma qurusunu 4 manata təklif edirəm. Alverdən asılı olaraq hər haftəsonu 300-350 kq məhsul satıram".

Xatırladıq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan "Kənddən Şəhərə" haftəsonu yarmarkaları Yasamal rayonu ilə bərabər, Bakının Binaqadı, Suraxani, Nərimanov rayonlarında və Xirdalan şəhərində mütəmadi olaraq təşkil olunur.

1. Kazlı - 0,50-0,65	14. Ləbəg (Gey)	—	27. Qarabağlı - 5,00-6,00	39. Siyəl çiyazı - 9,00
2. Soğan - 0,45-0,50	15. Löbə (quyu)	—	28. Qoz (Ləpə) - 1,20-1,40	40. Təyug - 5,00-7,00
3. Kolom - 0,35-0,45	16. Alma - 0,35-1,00	—	29. Findig (Ləpə) - 1,20-1,40	pendir - 4,50-7,00
4. Kök - 0,50-0,80	17. Armut - 1,50-2,00	—	30. Sabaldı - 6,0-7,0	42. Chufo-pendir - 10,00-12,00
5. Güğündüz - 0,45-0,60	18. Kir-kon - 3,00	—	31. Üzüm (aq) - 1,80-2,00	43. Sos - 2,00-3,00
6. Biçən (siz) - 0,60	19. Gavalı (qurusu) - 5,00	—	32. Üzüm (qac) - 1,50	44. Sütma - 3,00
7. Biçən (Açlı) - 0,80	20. Hısa qurusu - 3,00	—	33. Göyəzli - 9,00-10,00	45. Qaymaq - 3,00
8. Biber (qızılı) - 0,80	21. Nar - 0,80-1,10	—	34. B. oroli - 2,00	46. Qatır - 1,00
9. Biber (qizılı) - 1,00-1,20	22. Karabiyok - 0,70-0,90	—	35. Badımcan - 1,80	47. Kond - 0,90-0,95
10. Pomidor (söy) - 0,90	23. Fayxə - —	—	36. Jülə - 2,00	48. Bal - " 0,25-0,59
11. Xiyar (tikanlı) - 2,00	24. Nəzinqi - 1,00-1,40	—	49. Dəşəl - 1,00-9,00	59. Yayı (əzənni) - 15,00
12. Xiyar (yelpməsi) - 8,00	25. Limon - 0,20-0,25	—	50. Müraci - 2,150	60. Başməməl (yuruu) - 18,00
Böranı - 0,45-0,50	26. Pırzəfəz - 15,00-18,00	—	51. Yag - 10,00	61. Yurma - 0,90
	27. Mal-dili - 7,00	—	52. Heyva - 0,50-1,20	

kənd sakini Nəmet Məmmədov oldu. Quru meyvələrin satışı ilə məşğul olan fermer hər haftəsonu yarmarkada iştirak etdiyini və iki gün ərzində toplama 300-350 kq məhsul satdığını bildirdi: "Gördüyüün bütün məhsulları öz təsərrüfatımdan getirmişəm. Meyvələr yetişən zaman biz onları həyətdə güneşin altında qurudub satışa çıxarıraq.

Bu dəfə yarmarkaya ümumiyyətlə 500 kq məhsul getirmişəm. Qoz ləpəsini 14, gavalı qurusunu 4, zoğal qurusunu 11, alça quru-

## Bu il 200 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılacaq

Pensiya təyinatının avtomatlaşdırılması nəticəsində keçən il pensiya təyinatı alanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getməden pensiya təyinatı aparılıb. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlar aparılırlar 1,3 milyon vətəndaşı əhatə edən geniş bir paket icra olunub. Həmin paketin böyük bir hissəsi məhz əlliyyi olan şəxslərə aiddir.



AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə məlumat verib. Nazir görülen elektronlaşma tədbirləri barədə deyib: "Artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu elektronlaşma tədbirləri son nəticədə 2020-ci ilde 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önemli bir göstərici olacaqdır".

## "Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir"

Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb və rekord həddə - 51 milyard dollara çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərem ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldotdur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanması, həm də bütövlükde makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcək. Beləliklə, iqtisadi sahədə eldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasetimiz düşünləmiş və nəticəyə hesablanmış siyasetdir", - deyə dövlətimizin başçısı qeyd edib.

## Ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradılıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan DOST Agentliyi fəaliyyətə başlayıb. Ötən il mayın 9-da birinci DOST Mərkəzi, dekabrın 24-de ikinci DOST Mərkəzi istifadəyə verilib. Cəmi səkkiz ay ərzində birinci DOST Mərkəzində 63 min müraciət qəbul edilib və ümumilikdə vətəndaşların məmənluq səviyyəsi 95,2 faizə bərabər olub.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səslənib.

Bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev öz çıxışında qeyd edib: "DOST mərkəzlərində konsepsiya uyğun olaraq könüllülük programları geniş vüset alıb. Orada həm "Gənc DOST" könüllü programı, həm də ahlı şəxslər üçün "Gümüşü DOST" və "Virtual DOST" programları icraya verildi. Cəmi 6 ay ərzində 6900 könüllü bu programla müraciət edilib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə fəaliyyətə başlayıb. Sizin digər bir təşəbbüsünüzə başlayan digər bir geniş program haqqı ödənilən icimai işlər programıdır. Bununla bağlı ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradıldı. Burada 45 mindən artıq vətəndaşımızın müvəqqəti məşğulluğu təmin edildi. Dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradıldı. Bu programların icrası nəticəsində çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min insanın il ərzində məşğulluğu təmin edildi".



## Birtərəfli yanaşma, yoxsa diplomatik gedis: rusiyalı nazirin ziddiyetli mövqeyi

Ekspertlər haqlı olaraq Rusyanın xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərində ifadə etdiyi bir sıra fikirlərinə iradalarını bildirirlər. Həmin fikirləri məhz Rusyanın xarici siyaset idarəsinin başçısının deməsi ona olan maraqlı daha da artırır. Çünkü Rusiya-Azərbaycan münasibətləri dəniz inkişaf edir və şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsedr dövlətlərindən biridir. Ekspertlər isə hesab edirlər ki, münaqişənin "həlli açarı Kremlədir". Lakin S.Lavrovun İrəvandakı bəyanatlarından sonra həmin ekspertləri kədər bürüüb. Ən azı, onlar açarın yerini "itiriblər". Çünkü S.Lavrov, faktiki olaraq, bir çox şəyərələri altıştı edən fikirlər səsləndirdi.

Rusyanın xarici işlər naziri İrəvanda deyib ki, "Dağlıq Qarabağ xalqı"nın qəbul etmədiyini Ermənistən da qəbul etməyəcək. Bu kontekst onu göstərir ki, S.Lavrov "Dağlıq Qarabağ xalqı" anlayışını qəbul edir və Ermənistən mövqeyini haqlı sayır. Halbuki Azərbaycan Prezidenti "Valday" klubunun toplantısında aydın və konkret izah etmişdi ki, "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, uydurmadır. Dağlıq Qarabağda Azərbaycan cəmiyyətinin bir parçası kimi azərbaycanlı və erməni əhali yaşayır. İndi azərbaycanlıları erməni separatçı-terrorçuları öz yurdlarından qovublar və orada hələlik erməni əhalisindən qalanlar var. Digər qism isə xaricdən köçürürlər və Ermənistən ordusunda qulluq edənlərdir.

Deməli, birincisi, "Dağlıq Qarabağ xalqı" ifadəsini işlətmək birtərəfli mövqə tutmaq deməkdir. Konkret olaraq, işgalçının hərəkətlərinə haqq qazandırmaqdır, ikincisi, münaqişənin mahiyyətinin real proses olaraq tehrif olunmasıdır, üçüncüsü, faktiki olaraq, danışıqlar prosesini yeni çətinliklərə atmaqdır. Çox təessüf ki, bütün bunları Rusyanın xarici işlər naziri öz fikirləri ile yaradır.

Digər tərəfdən, S.Lavrov Dağlıq Qarabağdakı separatçıların danışıqlarda bir vaxtlar iştirak etdiyini və Ermənistən keçmiş prezidentlərindən birinin onları müzakirələrdən çıxardığını söyləyir. Burada da dələşiqlik vardır. Əvvələ, Azərbaycan heç zaman məhz "Dağlıq Qarabağ xalqı"nın nümayəndələri kimi danışıqlarda separatçıların iştirakına razı olmayıb. Orada yalnız Ermənistən nümayəndəyeytinin tərkib hissəsi kimi iştirakdan səhbət gedə bilərdi. Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlarda iştirak edə bilərdi. Bu səbəbdən S.Lavrovun situasiyani məhz İrəvanın təqdim etdiyi formada təkrar xatırlaması müəyyən suallar doğurur. Yəni, faktiki olaraq, rusiyalı nazir işgalçının tərəfini tutur.

Bunlardan başqa, S.Lavrovun Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı Nikol Paşinyanın sayıqlamalarını qəbul edilən fikir kimi təqdim etməyə çalışması daha böyük təccüb doğurur. Konkret desək, S.Lavrov hesab edir ki, istənilər razılıq Azərbaycan, Ermənistən və Dağlıq Qarabağı (yəni, ancaq oradakı separatçıları) qane etməlidir. Ermənistən və separatçı kütənə nəyin qane etdiyi isə aydınlaşdır - onlar Azərbaycan ərazisində dövlət qurmaqdan bəhs edirlər. Deməli, S.Lavrov bu mövqeyi ilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırır, bununla da Kremlin də sözə ifadə etdiyi mövqeyə qarşı çıxır. Bu isə müəyyən dərəcədə "diplomatik separatizmdir" (bəlkə də bunun S.Lavrovun atasının erməni olmasına heç bir aidiyəti yoxdur). Hər bir haldə, belə bir mövqenin dost Rusyanın xarici işlər nazirinin dilindən səsləndirilməsi Azərbaycan cəmiyyətini təccübəldəndirməyə bilməzdi.

Bunların fonunda S.Lavrovun Ermənistənə sosial-iqtisadi vəziyyəti sabitləşdirməyə istiqamətlənmiş "geniş işlər"in aparılmasından bəhs etmesi də düşündürür. Çünkü bələ bir proses qətiyyən getmir və ek-

The screenshot shows a news article from the website 'NEW TIMES ANALYTICAL INFORMATION'. The main headline is 'Sergey Lavrovun "qəribə" fikirləri: Ermənistanda yeni iki terror qaynağının formallaşması ehtimalı fonunda' (Sergey Lavrov's "strange" ideas: The possibility of the formalization of two new terror sources in Armenia). The article includes a black and white photograph of a meeting between officials at a long conference table. On the right side of the page, there are columns for 'Aktual' (Actual) news and 'Səfərlər' (Trips), along with a sidebar for 'Diplomatic guşa' (Diplomatic angle).

# Sergey Lavrovun "qəribə" fikirləri:

## Ermənistanda yeni iki terror qaynağının formallaşması ehtimalı fonunda

sinə, Ermənistanda daxili-siyasi vəziyyət hem də Rusyanın təzyiqləri ilə daha da mürekkebələşir. Məsələn, biolaboratoriyalarda bağlı yaranmış vəziyyət buna əyani sübutdur. Moskva ABŞ-in yaradığı həmin obyektlərə daxil olmaq hüququnu tələb edir. Bir neçə müddətdir ki, İrəvan tərəddüd edir. Digər məsələ "Amulsar" qəzel mədəni ilə bağlıdır. Burada Rusiya ilə Ermənistən arasında fikir ayrılığı vardır. Belə ki, İrəvan Kremlin istədiyinə əməl etmir. Nehayət, Ermənistən-la Rusiya arasında Robert Koçaryana görə anlaşılmazlıq mövcuddur. Hələ də bu anlaşılmazlıq aradan qalxmayıb.

Eyni zamanda, Ermenistanda ümidi verici hər hansı siyasi və iqtisadi isləhatlar da həyata keçirilmir. Artıq N.Paşinyanın "məmməri inqilab"ın "xarüqələri" aspektində nəğillərinin da limiti tükənib. Xalq real neticə arzulayıb. Sözle inkişaf olmur. Bəs onda Ermənistanda hansı sosial, siyasi və ya iqtisadi sabitlikdən səhbət gedir? Bel çıxır ki, S.Lavrov sadəcə Ermənistənindən indiki həkimiyətinin başına sıqal çəkir. Məqsəd nədir? Məsələyə bir qədər geniş prizmadan yanaşıqdı, müəyyən geosiyasi məqamlar aydın olur.

### Geosiyasi baxış: "ermənilər suyu bulandırı bilerlər"?

Hazırda Yaxın Şərqdə sürətlə geosiyasi mənzərə yeniləşir. Orada qüvvələr nisbəti çox dayanıqsızdır və Türkiyənin mövqeyi getdikcə güclənməkdədir. ABŞ da yenidən Suriyada feallığını artırır. Paralel olaraq, İranla bağlı siyasi gərginliyini saxlayır. Üstəlik, İraq və Livanda Tehranın mövqelərinə ciddi zərbələr vurulur. Bu proses bülövlükde Yaxın Şərqdə və ona yaxın regionlarda

da geosiyasi vəziyyəti daha da mürekkebələşdirir. Həmin kontekstdə Tacikistanda İŞİD-in hərbi eməliyyat keçirməsi narahatlıq doğurub.

Rusiya Federal Təhlükəsizlik Xidmeti bəyan edib ki, bu, terrorun Yaxın Şərqdə postsovet məkanına yayılması ehtimalını artırıran olaylardandır. Əslində, Rusiya təhlükəsizlik xidməti proqnozlarda daim İŞİD-in Əfqanistan istiqamətindən Mərkəzi Asiyaya və oradan Rusiyaya təsir etməsini istisna etmir. İndi məsələnin başqa tərəfi İŞİD-in məhz İranə çox yaxın olan Tacikistən hədəfə almasıdır. Belə görünür ki, Mərkəzi Asiya istiqamətindən də İranə problem yaratmağa başlayıblar.

Sübə yoxdur ki, bütün bu proseslər Cənubi Qafqazı da bir region olaraq daha çox həssas hala gətirir. Yəni, istənilən anda burada vəziyyəti xaosa sürükləyə biləcək hadisələr başlaya bilər. Həm İran, həm də Rusiya Cənubi Qafqazla həmsərhəddir. Rəsmi Moskva bir neçə dəfə açıq surətdə bu regionun həssaslığını vurğulayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin bu il bir neçə dəfə Cənubi Qafqaza səfər etməsi və konkret olaraq, terror təhlükəsindən bəhs etməsi təsadüfi deyil.

Həmin bağlılıqda Rusyanın "Amulsar" mədəni və biolaboratoriyalar üzərində dəyişməsi adı hal deyil. Görünür, Moskva həmin qaynaqlarda terror təhlükəsini görür. "Amulsar"dan alınan gəlirlər Ermənistənə ərazisində Qərbin təsiri altında olan terror yuvalarının yaradılmasına sərf edilə bilər. Biolaboratoriyalar isə kütləvi qırğıñ silahı hazırlanıb, BMT-nin bioloji silahları hazırlanmasını qadağan edən qərarı vardır.

Beləliklə, S.Lavrovun Ermənistənə səfəri və orada Dağlıq Qarabağla bağlı birtərəfli fikirlər səsləndirməsi ancaq münaqişədən edən tərəflərə Moskvanın münasibəti ilə

bağlı deyil. Burada qlobal miqyasda formallaşmaqdə olan geosiyasi mənzərənin təsiri də vardır. Konkret desək, Rusiya Ermənistənən yenidən terror mənbəyi olmasına önəlməyə çalışıa bilər. Orada yeni terror qaynaqlarının meydana gəlməsinə ehtimal vardır. Bunun kökündə Qərbin Ermənistəndəki fəaliyyətinin bir sıra aspektləri dəyərdir. Moskva bilir ki, N.Paşinyanı həkimiyətə Qərbin pulları getirdi. Önce Amerika və Avropa Ermənistənda çoxlu sayda sosial şəbəkə yaradı və sonra ondan öz məqsədi üçün istifadə etdi. İndi kim təminat verə bilər ki, Qərb dayanacaq, yəni, yeni mərhələdə Ermənistəndən region dövlətlərinə qarşı təzyiq kimi istifadə etməyəcək? Buna nail olmaq üçün resmi İrevan pul və Dağlıq Qarabağı vəd etmək kifayətdir.

Reallıqda desək, Amerikanın bu regionda təzyiq etmək istədiyi dövlətlər az deyil: Rusiya, İran, Türkiye və hansıa məqamlarda Azərbaycan. Azərbaycan müstəqil siyasetinə görə bir sıra böyük dövlətlərin qəzəbinə tuş gelib. Rusiya, Türkiye və İran isə regionda iddiaları olan dövlətlərdir. Diger tərəfdən, məhz Cənubi Qafqaz Mərkəzi Asiyaya və oradan da Çinə təsir etmək üçün platsdarm roluunu oynaya bilər.

Bele görünür ki, S.Lavrovun ermənilərə sığal çəkməsi daha geniş və dərin kontekstə malikdir. O, Ermənistəni sakitləşdirmək və sehv etməməsi üçün başına ağıl qoymaşa cəhd göstərib. Bunun üçün də ağızlarına yem atıb. S.Lavrov deyib ki, regionda geosiyasi mənzərə keşkin dəyişənə qədər münaqişəni sabit saxlamaq lazımdır. Yəni, vəziyyətdən asılı olaraq Rusiya mövqeyinə düzəllish edə bilər. Bu, kimin xeyrinə olacaq? Bunu proseslərin konkret gedisəti göstərəcək. Yəni, hələ heç nə itirilməyib.

Newtimes.az

## Pirallahıda “Könüllülər İli” ilə bağlı bayram tədbiri keçirilib

**Ö**lkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər İli” elan etmesi ilə bağlı Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə Pirallahı rayonunda tədbir keçirilib. V. Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının səd-



vi dəyərlərə bağlılıq və xidmet örnəyidir”.

“Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyaya görüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə “Avroviziya” Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula-1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində evezsiz rol oynayıb” deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri qeyd edib ki, bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyü yeni mərhələyə qədəm qoyduğu və böyük potensiala malik olduğunu nümayiş etdib.

Tədbirin bədii hissəsində Azərbaycanın Respublikasının əməkdar artisti Mətanet İsgəndərli, müjam müsabiqəsinin qalibi Nisbet Sədrayeva və digər tanınmış incəsənət nümayəndəlarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük reğbətlə qarşılanıb.

Tədbirin sonunda partyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup şəxsə Fəxri Fermanlar təqdim olunub.

RÖVŞƏN RƏSULOV

## YAP Daşkəsən rayon təşkilatında partiya fəalları ilə görüşlər keçirilib

**D**ünən YAP Daşkəsən rayon təşkilatının Kəmərqaya kənd və Daşkəsən qəsəbə ərazi ilk partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilib. Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanlı Yolçuyev və rayon təşkilatı idarə heyətinin bir qrup üzvü iştirak edib. Görüşdə 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələri və 9 fevral 2020-ci il ta-



dığını bildirib. Onu da qeyd edib ki, seçkilərdə müşahidəçilərin üzərlərinə mühüm vəzifələr düşür. Təşkilat sədri seçkilərlə bağlı öz tövsiyə və məsləhətlərini verib.

Rəfiqə

rıxdə keçiriləcək parlament seçkilərinə hazırlıq işləri müzakirə olunmuş, partiya fəallarının qarşısında duran məsələlər ətraflı şəkildə təhlil olunmuşdur. Görüşdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanlı Yolçuyev seçki fəallığının artırılması üçün seçicilər arasında təbiliyi işlərin aparılmasıın əhəmiyyətli rol oynan-

## YAP Qobustan rayon təşkilatında müşahidəçilər üçün trening keçirilib

**Y**eni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə əlaqədar səsvermə günü müşahidəçilərlə növbəti trening keçirilib. Treningdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güllaliev parlament seçkilərinə hazırlıq-



məlumatlandırıb.

“Parlament seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin üzərinə böyük məsuliyyət düşür” deyə qeyd edən YAP Qobustan rayon təşkilatının sədri, həmçinin, onu da qeyd edib ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var: “Ona görə də, müşahidəçilər diqqətli olmalı, üzərlərinə düşən vəzifəni layiqince yerinə yetirmeli və obyektiv monitorinq aparmalıdırlar”.

Trening diskussiya şəklində keçirilib, hər bir müşahidəçiye yaddaş kitabçaları paylanıb və onları maraqlandıran suallara cavablar verilib.

RÖVŞƏN RƏSULOV

## YAP Gəncə şəhər təşkilatında müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib

**Y**eni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə parlament seçkilərlərə əlaqədar səsvermə günü müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək,



parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülen işlər haqqında məlumat verib: “Yeni Azərbaycan Partiyası qarşidan gələn seçkilərə ciddi hazırlanıb və mərhələlər üzərə işlər davam etdirilir”. Daha sonra çıxış edənlər seçki məntəqələrinə və dairələrə təyin edilmiş müşahidəçilərin və məşvərətçilərin vəzifələrini barədə ətraflı məlumat veriblər. Vurğulanıb ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənə kar seçkilərinin şəffaf, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin de üzərinə mesuliyyət düşür. Bildirilib ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Ona görə də, müşahidəçilər və məşvərətçilər diqqətli olmalı, üzərlərinə düşən vəzifəni layiqince yerinə yetirməli, obyektiv monitoring aparmalıdırlar. Görüş diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

RÖVŞƏN RƏSULOV

**M**əlum olduğu kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidmetinin sabiq direktoru Artur Vanetsyanı qarşı hakimiyət tərəfindən kampaniyaya start verilib. Xüsusilə, Paşinyanlar ailəsinə yaxınlığı ilə seçilən KİV-lərdə müxtəlif yazı və məqalələr dərc edilir və zamanında ailəvi dostluq edən tərəflər indi aşkar düşmənlərə çevriliblər. Məhz bu baxımdan, Nikol Paşinyanın böyük qızı Mariyam Paşinyan vaxtilə atasının baş redaktoru olduğu mətbə orqanda - "Haykakan Jamanak" qəzetində eks MTX direktoru haqqında məqalə ilə çıxış edib. O, iddia irəli sürüb ki, Vanetsyan onun atasına qarşı inqilab hazırlayıb və həmin məsələdə ona kriminal avtoritetlər, habelə, Serj Sarkisyan və Robert Koçaryana yaxın adamlar yardımçılar göstərirlər.

### Vanetsyan hansı gizli və təhlükəli məlumatata malikdir ki, Paşinyan və onun ailəsi "profilaktik" fəaliyyətləri ilə bu məsələ üzərində işləyirlər?

Bu arada, Ermənistanın "tert.am" saytında sözügeden məsələ ilə bağlı analitik yazı verilib. Həmin yazının başlığında belə bir sual qoyulub: Vanetsyan hansı gizli, ya da təhlükəli məlumatata malikdir ki, Nikol Paşinyan və onun ailəsi "profilaktik" fəaliyyətləri ilə bu məsələ üzərində işləyirlər?

Bu məsələdən həm də belə bir nəticəyə gəlmək olar ki, əslində, erməni baş nazir, həqiqətən də, ciddi təlaş içindədir, çünki vaxtile etibar və ailəvi dostluq etdiyi şəxs indi onun düşmənинə çevriləmək "hayla gələn, vayla gedər" prinsipini reallaşdırıb, onun kursusunu laxlada da bilər.

### Vanetsyan Paşinyana məsləhət görüb ki, danışmamışdan önce düşünsün

Digər tərəfdən, erməni saytı xatirlatma edib və yazıb ki, bir neçə ay əvvəl ABŞ-da səfərdə olarkən, Nikol Paşinyanın Artur Vanetsyanın bəyanatlarını qiyamçılıq adlandırib, hətta zabit şərifinə xeyanet etdiyini bildirib. Lakin Vanetsyan da cavabsız qalmayıb və Paşinyana məsləhət görüb ki, danışmamışdan önce düşünsün, çünki o, bir sıra məsələlərdə mötərizələri aça, onu ifşa edə bilər. "Tert.am" yazır: "Çox yəqin ki, N.Paşinyanın təşbbüsü, eləcə də destruktivli nəticəsində yaranan antivanetsyan partlamaları qara piar olmaqla yanaşı, sübut edir ki, Vanetsyan indinin özündə de Paşinyanlar ailəsi üçün ciddi narahatlıq mənbəyidir. Bu, mübələğəsiz şəkildə, onu da sübut edir ki, Paşinyanın təlaş keçirməsi üçün dərin səbəblər də mövcuddur".

### "Tert.am": "Bu mif hələ də Paşinyanı və ailəsini təmtəraqlı hökumət iqamətgahında saxlayır və həyatdan zövq almalarına kömək edir"

Yazıda o da iddia olunur ki, sabiq MTX direktoru inqilabin "çirkili mələfəsi" haqqında kifayət qədər məlumatlıdır və kursdadır. O, həmçinin, Paşinyan üçün müasirlik reallığında da əsas figura çevrilib. SİTAT: "Əgər Vanetsyan fəal siyasetə daxil olacaqsə və bu, istisna olunmur, onda Paşinyan, praktiki

olaraq, keçilməz sədət toqquşmalı olacaq. Bu isə, onun hakimiyətinin ümidiyi doğrulmayan ictimai rəy qarşısındaki daha bir uğursuzluğu olacaq. Yəni Vanetsyan Paşinyan üçün, siyasi mənada, ciddi sınaqdır, onun neyträlaşdırılması üçün isə, preventiv ölçülerin götürülməsi qərarı verilib, nəticədə, ictimai rəyə "xalq düşməni" obrazında təqdim olunub. Nikol Paşinyan bir şeydən qorxur - şüqtə ugramaqdan. Onda

baxanda, yalnız bir uğur görünür. O, kütle ilə manipulyasiya edə bilir və bu məsələdə külənin çox az hissəsini inandırmağı bacarıb ki, təmizdir, günahlardan da əzaqdır və s. Məhz bu mif hələ de Paşinyanı və ailəsini təmtəraqlı hökumət iqamətgahında saxlayır və həyatdan zövq almalarına kömək edir."

### Təkcə Vanetsyanın susqunluğu ölkənin birinci şəxsinin qəlbinin dərinliklərində elə böyük qorxu yaradır ki...

Yazıda o da bildirilir ki, Vanetsyanın bütün məsələlərdən xəbərdar olması, həm də belə bir təessürat oyadır ki, əger sabiq MTX

direktoru danişsa, gizli qrifləri sindirə, eləcə də, nəyə görə vəzifəsindən getmesinin sebəbləri açıqlasa, bu zaman Paşinyanın qumdan tikdiyi qəsr bir dəqiqənin içinde yox olar.

"Ancaq Paşinyan aşkar şəkildə yaxşı hesablaması bacarmadı: anti-Vansetsyan kampaniyası əks-effekt yarada bilər və Artur Vanetsyanın neyträlaşdırılması onun real siyasi faktora çevriləməsinə şərait yaradacaq" deyə erməni saytında qeyd olunub. SİTAT: "Təkcə onun (Vanetsyanın-R.N.) susqunluğu ölkənin birinci şəxsinin qəlbinin dərinliklərində elə böyük qorxu yaradır ki, ictimai rayın Vanetsyanın yönəldilmiş diqqəti artır və Paşinyanın, sadəcə, verilecek cavabı da yoxdur".

Beleliklə, ortada olan fakt həm də belə bir proqnoz verir ki, anti-Paşinyan siyasetinin ən amansız fiquru olan Vanetsyan,

# Paşinyan hansı sırrə görə Vanetsyandan qorxur?



çox qısa zamanda "məxməri inqilab"ın görünməyən tərəflərini açıqlamaqla, Ermənistanda yeni təlatümlərə yol açacaq. Hətta Ermənistanın növbəti baş nazirinin Artur Vanetsyan olacağı barədə ehtimallar da özünü doğrulda bilər. Hadisələr də, məhz bu istiqamətdədir.

Rövşən NURƏDDİN OĞLU

# AXCP-Müsavat cütlüyü - tarixə söykənən düşməncilik

**A**rtıq kifayət qədər faktlar mövcuddur ki, özlərini müxalifət partiyaları adlandıran AXCP və Müsavat adlı siyasi təşkilatlar heç vaxt bir-birlərini həzm edə bilməyiylərlər. Məhz bu hezmetməzliliklər, qəbul edilməzliliklər sindromu bu günün özündə də davam edir. Hətta hər iki partiya, demək olar ki, son dövrlərini yaşamalarına rəğmən, bir-birlərini hakimiyətə işləməkdə və iqtidarılar elbir olmaqdə suçlayan cəbhəçilərlə müsavatçılar, onu da unudurlar ki, tərəflər bir-birlərini ittiham edərkən, əsas reallığı unudurlar - onlar və partiyaların "liderləri" anti-xalqlılıqla məşğuldurlar. Daha dəqiq desək, yaradıqları dövrələrdən hazırlı vaxtlara qədər anti-dövlətçilik maraqlarına kökləniliblər. Ölkədə baş verən istenilən uğur və nailiyyətlərə kölgə salmağa cəhdərən, zaman-zaman sabitliyə qarşı düşmən mövqeyi sərgileyən həmin partiyalar bir-birləri ilə düşmən olduğunu da, əlbəttə ki, unutmurlar.



**"Oxu-oxuma"  
ziddiyətinə dönüşən  
həmin məqam müasir  
dövrümüzdə cəbhəçi  
və müsavatçı "bəylər"  
arasında davam  
etdirilməkdədir**

Yeri gəlmışkən, artıq növbəti parlament seçkiləri yaxınlaşır və bu seçimlər dağıdıcı döşərgədə növbəti dava-dalaşlara və qarşılardan səbəb olmaqdadır. Bu qarşılardan temelində dayanan daha bir amil isə, Müsavatın ictimai-siyasi olaya qatılması, AXCP-nin isə, həmin olaydan kənardan qalmaq "taktikasına" üstünlük vermesidir. Dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasındaki "Oxu-oxuma" ziddiyətinə dönüşən həmin məqam müasir dövrümüzdə cəbhəçi və müsavatçı "bəylər" arasında davam etdirilməkdədir. Yəni Əli Kərimli Arif Hacıliyə deyir ki, biz seçimləri "boykot" etmişkən, siz niye seçimlərə qatılmaq qərarını vermisiniz..?

Əlbəttə, hansı siyasi cinahda təməciliyində asılı olmayıaraq, seçimlərə qatılıb, fəaliq göstərmək müsbət məsələdir. Misal üçün, əgər Ə.Kərimli AXCP sədri və "Milli Şura"nın diri oralarq "boykot" qərarını versə də, həmin qərarın nəyə əsaslandığından hələ de müfəssəl şəkildə açıqlamağı bacarmayıb. Sadəcə, məqsəd budur ki, dövlətin mənafeyinə qarşı əks-addım atılsın, vəsətən! Müsavatçılar da, əslində, az aşın duzu deyiller. Yəni vaxtile onlar da cəbhəçilərin qatıldıqları seçimlərdən imtina edib, həmin imtina-

## Süleymanının öldürüləməsi bütün hüdudların aşılmasıdır



**A**BŞ-in iranlı general Qasim Süleymanini öldürməsi bütün hüdudların aşılmasıdır. SİA-nın xarici mətbuatı istinadən verdiyi məlumatla görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

"Vaşinqtonun qanunsuz hərəkətlərinin son nöqtəsi qonşu ölkədə, İraqda rəsmi səfərdə olan İran hökumətinin rəsmi nümayəndəsi Qasim Süleymanini öldürməsi oldu. Bu əlbəttə ki, bütün beynəlxalq-hüquqi və insani hüdudların aşılmasıdır"-deyə, Lavrov deyir.

## Müxalifət təxribatlarının qurbanı olacaq



Qorbaçov qırğına şərait yaratmaq üçün İsa Qəmbərədən, Arif Hacılıdan, Pənah Hüseynidən, Tofiq Qasımovdan, Hikmət Hacızadədən və digərlərindən istifadə etdi. Dağıdıcı müxalifət zaman-zaman xalqımızın milli məraqlarına, dövlətçilik mənafeyinə ziddi siyasi fealiyyət yolu tutub. Hər zaman çalışıb ki, xalqın üzləşdiyi faciələrdən öz siyasi məqsədləri üçün istifadə etsin. Misal olaraq, öten il Müsavat və AXCP-nin Xocalı soyqırımı günü cəmiyyətdə çəşqinqılıq yaratmaq və hüzün gününü siyasi çağırışlarına çevirməyə cəhdini göstərmək olar. Eyni zamanda, AXCP sədri Əli Kərimli öten il 20 Yanvar faciəsi günü polisle qarşılurma getməyə və pozuculuq aktları töretməyə cəhdler göstərdi. Ənənəsinə sadıq qalan bu ünsürlər bu il də 20 Yanvar faciəsi ərefəsi aksiya keçirməyə və polisle qarşılurma yaradığı planlaşdırırlar. Bizimlə səhəbtində AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kerimov müxalifətin əməlinin xalqımıza qarşı düşməncilik olduğunu bildirdi: "20 Yanvar hadisələri birbaşa Azərbaycan xalqının müstəqillik, dövlətçilik uğrunda apardığı mübarizə idи və müstəqillik uğrunda aparılan mübarizədə şəhidlərimiz oldu. İnsanlarımızın şəhidlik zirvəsinə yüksəlməsinin nəticəsində biz Azərbaycanımızın müstəqilliyyini qazanmışıq. AXCP-Müsavat partiyaları və onların zay məhsulları olan liderləri həmişə isteyiblər ki, xalqın üzləşdikləri faciələrdən öz siyasi məqsədləri üçün istifadə etsinlər. Bununla da xaricdəki ağalarına hesabat versinlər ki, güya onlar da çalışır və siyasi fealiyyət göstərilərlər. Öten il xalqımızın 20 yanvar şəhidlərimizi ziyarət edən bir vaxtda Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri həy-küyləri ilə yaramaz və simasızlardan olduğunu nümayiş etdirdilər.

N.Kerimov dağıdıcı müxalifətin fealiyyətinin əsasında onların təxribatlarının dayandığını bildirdi: "20 Yanvar faciəsi günü xalq Şəhidlər Xiyabanına gelərək, şəhidlərimizi ziyarət edirlər. Bu il də öz yaramaz və səhv siyasetlərini davam etdirən dağıdıcı müxaliflər 20 Yanvar faciəsi günündən istifadə edərək, mitinq keçirməyi planlaşdırırlar. Bu, xalqımıza qarşı düşməncilik siyasetidir. Eyni zamanda da, orada yatan şəhidlərimizin ruhuna hörmətsizlikdir, eyni zamanda, şəhidlərimizi ziyarət edən insanlara da hörmətsizlikdir. Ona görə də, adları çəkilən bu şəxslər her cür ittihama və qınağa layiqdirlər. Belə də davam edəcək. Çünkü onlar uğursuz, cılız və xəyanətkar siyasetin iştirakçısı və icraçılarındanlardır".

GÜLYANƏ

## Bakıxanov qəsəbəsində silahlı şəxs tutulub

Kann festivalının münsiflər heyətinin sədri 62 yaşı Amerikalı rejissor Spike Lee olacaq. AZERTAC xəber verir ki, Oskar nominasiyalarında irqçılıkla bağlı təqnidlərdən sonra Kann festivalı beş təqnidlərdən uzaq olmaq üçün 62 yaşlı Afrika mənşəli amerikalı rejissor Spike Lee Kann festivalının münsiflər heyətinin sədri təyin edilib. O, Fransa festivalında fealiyyət göstərəcək ilk qara irqin nümayəndəsidir. Spike Lee Afrika diasporasının ilk nümayəndəsi kimi bundan şərəf duyduğunu bildirib. "Kann festivalı dünya kinosunda trayektoriyamı formalasdır", deyən S. Lee festivalda uzun tarixi əlaqələrinin olduğunu söyləyib. Festival çərçivəsində 7 filmi gösterilmiş rejissor 2018-ci ilde "BlackKKlansman" filmine görə Qran-Pri mükafatına layiq görüldü.



### İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

Beynəlxalq qanunları kobudcasına pozması və general Qasim Süleymaninin qətləne görə İran ABŞ Prezidenti Donald Trumpdan beynəlxalq məhkəməyə şikayət edəcək. Bu sözləri İranın məhkəmə hakimiyətinin rəhbəri Seyid İbrahim Rəisi deyib. O bildirib ki, bu məsələ hazırlı məhkəmə ilə Xarici İşlər Nazirliyi və insan hüquqları təşkilatı arasında müzakirə edilir. Müzakirələrdən sonra ittihamları əsaslandıran lazımi sənədlər toplanaraq beynəlxalq məhkəməyə təqdim ediləcək.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin eməkdaşları üzərində qənusuz olaraq odlu silah-sursat gəzdərən şəxsi saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildirilər ki, əvvəller Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkəmə olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakıxanov qəsəbəsində tutulub. Onun üzərində baxış zamanı "Makarov" markalı tapança, həmin silahla məxsus üç patron və daraq aşkarlanaraq götürüllər. Faktla bağlı 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilər.



**D**ünyada iqtisadi böhran müşahidə olunduğu dördüncü Azərbaycanda neft sektorunu ile yanaşı qeyri-neft sektorunu da inkişaf edir. Bu inkişafı şərtləndirən iqtisadi təhlükəsizliyin təmin olunması, eləcə də sahibkarlıq mühitinin yaxşılaşdırılmasında gömrük xidmetinin rolü və fəaliyyəti danılmazdır. Son illər bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkil iştirakatında də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan mütarəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırır və bu islahatlar bu gün əldə edilən nəqliyyatçılar yanaşı, gələcək uğurlara və perspektivlərə də böyük zəmin yaradır.

Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi bir coğrafiyaya malikdir ki, tarixen ölkəmiz Şimalı Cənub, Qərbi Şərqi arasında körpü rolunu oynayıb. Tarixi İpek Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasına geniş imkanlar açıb və məhz bu baxımdan, gömrük işinin formalasmasına tələbləri artırır. Bunun nəticəsi olaraq ölkəmizdə Avropa standartlarından da üstün standartlara uyğun maddi-texniki bazaya, normativ-hüquqi bazaya, ən müasir infrastrukturaya və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü formalasmış ki, bunun sayəsində də, ölkəmizin gömrük xidmeti özünü beynəlxalq əlaqələrini daim genişləndirir və beləliklə də, gələcək perspektivlərə ümidi dərhal artırır.

Ulu Önder Heydər Əliyevin 1995-ci ilin yanварında Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müraciətə çıxarması, tövsiyələri, göstərişləri, rəhbərliyi və qayğısı ilə ölkəmizdə gömrük sistemi yenidən quruldu, normativ-hüquqi bazanın formalasmasına mühüm addımlar atılmışa başlanıldı və inkişafının əsas istiqamətləri müəyyən edildi. Davamlı şəkildə həyata keçirilən islahatlar isə öz növbəsində təsdiq edir ki, Ümummilli Liderin müəyyənəşdirdiyi Azərbaycan Gömrük Xidmetinin fəaliyyəti və strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəffaflığın tam təmin olunması, korruziyanın tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmənunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sade və asan şəkildə reallaşdırılması dövlət siyasetinin əsasını təşkil edir və Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar da, məhz bu siyasetin həyata keçirilməsini şərtləndirir. Ölkə başçısının tapşırığı ilə gömrük qanunvericiliyi günü-gündən tekmilləşdirilir və məhz bu tekmilləşdirmənin məntiqi nəticəsi olaraq, prosedurlarının asanlaşdırılması, vaxt itkisinin aradan qaldırılması istiqamətində uğurlu nəticələr əldə edilir, fasiləsiz iş rejiminin tətbiqi kimi bir sira addımlar atılır. İranla sərhəddə yerləşən Astara, Büləsuvar və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyətə başlaması bu tədbirlərin bariz nümunəsi və məntiqi nəticəsidir ki, bu da ticarətin daha surətli dövriyyəsi, inkişafı, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fasiləsiz fəaliyyəti, sıxlığın aradan qaldırılması və vətəndaş məmənunluğu deməkdir.

Gömrük xidmetində islahatlar heç də yekunlaşmayıb və bu islahatların davamı fiskal siyasetin tekmilləşdirilməsində, nəzarət sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsində, sürət-

nezarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirmək fiziiki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəcilik prinsiplərinə uyğunlaşdırmaq və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Bu, həm də o deməkdir ki, idxalın və ixracatın önündə "Yaşıl dəhliz" açılır.

Dövlət başçısının təsdiq etdiyi

gömrük sərhəd-kecid məntəqəsinə daxil olmadan bir saat önce, verilən qısa idxal bəyannaməsi hesabına ilk nəqliyyat vasitəsi sərhəddə bir neçə dəqiqəlik qeydiyyat işlərindən sonra birbaşa sahibkarın anbarına yönləndirilir, və gömrük məmurunun iştirakı olmadan boşaldılır. İxracda isə sahibkar bir saat önce, gömrük orqanına elektron qaydada bəyannamə göndərərək malları birbaşa anbarında, gömrük əməkdaşının iştirakı olma-

sır infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik gömrük işinin formalasdığına əminliyimiz daha da artı. Artıq gömrük sistemində ödənişlərin elektron qaydada aparıldığından, həmçinin bu qaydanın tətbiqi ilə müsbət dinamikanın və əhəmiyyətli artımın statistik göstəricilərdə də öz əksini tapdıığının şahidi olundu.

Şimal Ərazi Baş Gömrük İdarəesi Samur Postunun rəisi Eyvaz

## Gömrük sistemində aparılan islahatlar, nəticələr, perspektivlər və "Yaşıl dəhliz" sisteminin üstünlükleri



ləndirilməsində, elektron xidmətlərin sayının artırılmasında, tələb olunan sənədlerin minimuma endirilməsində və en vacib, şəffaflığın təmin olunması istiqamətində özünü bürüze verir. 2016-cı və 2017-ci illər ərzində cəmi 35 min manat rüsum yüksəldi halda, artıq gömrük sisteminde ödenişlərin 100 faiz elektron qaydada aparılması sayəsində təkce 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu toplanılması ilə nəticələnib ki, bu da elektron texnologianın uğurlu olduğunu isbatlayır və müsbət dinamika gələcək perspektivlərdən xəbər verir.

Sərhəd-kecid məntəqələrinin buraxılış qabiliyyətini daha da artırmaq məqsədilə gerçəkləşdirilən yeni layihələr, xüsusilə, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi gömrük işinin gələcək perspektivləri barədə nikbin proqnozlar müdafiəyir. Qeyd edək ki, "Yaşıl dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalasdırmaq, risk qiymətləndirilməsi və gömrük auditinin əsasında gömrük

"Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemində daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası" ticarət sahəsində yeni innovativ vasitələrin tətbiqini nəzərdə tutur. Yeni qaydalara əsasən, sahibkarlar 2019-cu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemində istifadə etməkələr gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan, qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini keçir, nəqliyyat vasitələrinin gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istenilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatlarını aparırlar. Bu, idxal-ixrac əməliyyatlarında ticarətin asanlaşdırılması, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilen xərclərin ləğvi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması, maliyyə intizamının gücləndirilməsi və sahibkarlarda könüllü lüyün formalasması deməkdir.

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə idxal zamanı məlumatları

dan nəqliyyat vasitəsinə yükleyərək möhür vurur, və istədiyi gömrük sərhəd-kecid məntəqəsini seçərək göndərə bilir. Üstəlik, "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları gömrük orqanına getmədən internete çıxışı olan istenilən mekandan qısa vaxt sərf edərək bu əməliyyatları yerine yetirə bilərlər.

Artıq 505 hüquqi şəxs bu sistemdən istifadə hüququ əldə edib. Ümumilikdə, idxal əməliyyatlarının 25, ixrac əməliyyatlarının 27 faizi, ticarət dövriyyəsinin isə 8 milyard dolları "Yaşıl Dəhliz" istifadəçilərinin payına düşür. Əvvəller gömrük sərhəd-buraxılış məntəqəsindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdi, "Yaşıl Dəhliz"in, eləcə də ən müasir texniki vasitələrin tətbiqi ilə qısa vaxt ərzində sürətli keçidin təminatı sayəsində hazırda bu rəqəm 600-ə çatdırılıb ki, bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirməsi üçün mühüm amildir.

Cari ildə Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının dönya ən inkişaf etmiş 53 ölkəsinin özündə birləşdirən Avropa regionuna 2 il müddətinə rəhbər seçilməsi də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların uğurla icrasının nəticəsidir.

Müraciətimiz əsasında Gömrük Komitəsi bize "Yaşıl dəhliz" barədə reportaj hazırlamaq üçün şərait yaratdı və xidmətin Samur kecid məntəqəsində bunun əyani şahidi olduq. Şahidi olduq ki, həqiqətən də, əvvəlcədən mallarını bəyan edən sahibkarlar sürətli keçidən yararlanı və əlbəttə ki, bu əlverişli şərait də, ilk növbədə sahibkar məmənuniyyəti üçün vacib amildir. Samur kecid məntəqəsində olduğumuz zaman müasir standartlara cavab verən, ən mü-



Əliyev bizimlə səhbətində nəzəre çatdırıcı ki, əslində, "Yaşıl Dəhliz" sistemi kecid üçün ən əlverişli şərait deməkdir.

"Son dövrlərdə ölkə başçısının apardığı islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı ixrac potensialını gözəl görünen şəkildə artırılmışdır. Bu islahatlar gömrük sistemindən de yan keçməmişdir. Bildiyimiz kimi, 2019-cu ilin fevral ayından qanunvericiliyə riayet edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə "Yaşıl Dəhliz" buraxılış sistemi tətbiq edilməyə başlamışdır. "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş sahibkarlar gömrük xidmetində müyyən üstünlükler əldə edirlər. Onlar olduqları yerdən və ofislerində gömrük orqanlarına getmədən öz mallarını əvvəlcədən bəyan edərək Gömrük sərhəd-buraxılış məntəqələrindən minimum yoxlamalar həyata keçirilmək də, daha sürətli kecid əldə edirlər. Idxlə mallarına münasibətde, sahibkarlar birbaşa götərilən malları öz anbarlarında boşalda bilir, ixracda isə öz anbarlarından malların ixracını təmin edə bilirlər. Bu, "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış və bunun nəticəsi olaraq, sahibkar məmənuniyyəti artırılmışdır" deyə Eyvaz Əliyev bildirdi.

"Yaşıl dəhliz" buraxılış sistemi kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, sistem aqrar malların ixracının artırmasına stimul yaradır. Bu isə, öz növbəsində, xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artırır. Ölkəmizin hazırda Şimal-Cənub, Şərqi-Qərb tranzitinin mühüm hissəsinə çevriləkde olduğu məqamda "Yaşıl dəhliz" in mühüm geosiyasi, geoinqisadi əhəmiyyəti danılmazdır və "Yaşıl dəhliz" sisteminin tətbiqi ilə Azərbaycan Avropa və Asiya arasında regional tranzit qoşşaqını tamamlamış olur.

**Inam Hacıyev**  
**Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün**



Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

15 yanvar

# Ses

Son sahifə



## Valverde “Barselona”dan getdi: azarkeşlərlə vidalaşdı!

“Barselona”nın istefaya göndərilən baş məşqçisi Ernesto Valverde azarkeşlərlə vidalaşıb. İspaniya mətbuatının yazdığını görə, 55 yaşlı mütəxəssis azarkeşlərə göstərdikləri münasibətə görə təşəkkür edib: “Barselona”nın məşqçisi kimi vaxtim başa çatdı. Bu iki il yarımdən çox gərgin keçdi. Bəzi sevinci anlar yaşadım. Qələbələr, kuboklar qazandım. Amma başqa məqamlar da oldu. Ancaq məşqçi olduğum müddədə azarkeşlərin mənə göstərdiyi sevgini qeyd etmək istəyirəm. Xosep Bartomeu ve digər klub nümayəndələrinə mənə etimad göstərdikləri üçün, rəftarlarına görə təşəkkür edirəm. Əlbəttə ki, birlikdə 4 kubok qazanmağa şərait yaranan oyunçulara təşəkkür edirəm. Bu gündən etibarən hamıya, eleca də baş məşqçi Kike Setene uğurlar arzulayram”.

Qeyd edək ki, E.Valverde 2017-ci ildən Kataloniya təmsilcisini çalışdırırdı.



## 2020-ci ilin ilk reytingi: Qurbanov və Bordin irəlilədi

Football World Rankings portalı 2020-ci il üçün dünyanın ən yaxşı məşqçilərinin ilk reytingini dərc edib. Qol.az xəber verir ki, Azərbaycan klublarının məşqçilərindən en yüksək pillədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 4 pillə irəliləyərək 571-ci yere yüksəlib. “Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 818 xalla 674-cidir. İtaliyalı mütəxəssis bundan əvvəlki reytinglə müqayisədə 3 pillə irəliləyib.

**Bu bitki sizi xərçəngdən qoruyacaq: Hər gün 1 çay qasığı!**

Qıtiqotu kökü (rus dilində “xren”) güclü iltihab, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir. Lakin son araşdırma onun digər faydalı xüsusiyyətini də aşkar edib. SIA-nın verdiyi məlumatda görə, ABŞ alımları aşkar ediblər ki, qıtiqotu orqanizmdə sərbəst radikalalar mübarizə aparıb və bununla da insanı xərçəngdən qoruyur. Diger tərəfdən qıtiqotu kökü qlikozinat maddələri ilə zəngin olduğundan qaraciyərin detoksifikasiya funksiyasını gücləndirir ki, qaraciyər kanserogen (xərçəngə səbəb olə bilən) kimyəvi maddələri daha yaxşı zərərsizləşdirir. Həmçinin müteqlikozinatlar xərçəng şışlarının yayılması prosesini dayandırır. Müteqəssisler hər gün 1 ç. q. sürtgəcdən keçirilmiş təzə qıtiqotu kökünü qəbul etməyi tövsiyə edirlər. Təzə və ya sous şəklində olan qıtiqotunu ət yeməklərinə, salatlara əlavə etmək olar.



## Superkubokdan ən çox qazanan “Real”dır

İspaniya superkubokunun maliyyə detalları müəyyənləşib. “AS” nəşrinin yazdığını görə, turnirin qalibi “Real” iştirakçılar arasında ən çox qazanan komanda olub. Madrid klubu turnirdə iştirakına görə ödənilən 6 milyon avro da nəzərə alınmaqla ümumilikdə 12 milyon avro qazanıb. “Kral klubu”nın hər bir futbolçusuna isə qalib olduqları üçün 250 min avro mükafat verilib. Superkubok iştirakçılarından “Barselona”ya 6 milyon avro, “Atletiko”ya 4 milyon, “Valensiya”ya 1.7 milyon avro ödənilib. Qeyd edək ki, “Real” finalda penaltılər seriyasında “Atletiko”ya qalib gələrək superkubokun sahibi olub.

### ELAN

ADPU-nun “Məktəbəqədər” pedagoji ixtisasını 2017-ci ildə bitirmiş (2014-cü ildən 2016-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunda oxumuş) Məmmədova Nurane Əhəd qızının adına verilmiş diplom itdiyi üçün etibarsız sayılır.



**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.  
**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

**“Əlinçə” Azərbaycan  
Xeyriyyə Cəmiyyətinin orqanı.**

Redaksiyanın mövqeyi ilə müellifin  
mövqeyi üst-üstə düşməye biler.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin.  
“Azərbaycan” nəşriyyatında çap olunur.  
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur**  
**Tiraj: 4600**

## Qarabaşığın faydaları

Diyetoloqlar qarabaşığı buğdaya sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək və kalsorisinin aşağı olmasıdır. Geniş yayılan dənlilərə nisbətən qarabaşığın tərkibi manqan, magnezyum və dəmir kimi minerallarla daha zəngindir. “MedikForum” saytı bu dənli bitkinin faydalalarını nəzərinizə çatdırır.



### Ürək fəaliyyətinə müsbət təsir göstərir

Qarabaşığın tərkibində ürək üçün faydalı olan rutin və sellüloz kimi birləşmələr mövcuddur. “Food Research International” jurnalında dərc edilən tədqiqat materialında bildirilir ki, qarabaşaq qan dövrəninin yaxşılaşdırılmasında istifadə olunan güclü oksidant - rutin üçün əla mənbədir.

### Həzmə yaxşılaşdırır

Qarabaşığın qida lifləri həzm sisteminin yaxşılaşmasına kömək edir. “Gastroenterology Review”də dərc olunmuş tədqiqat, hemçinin göstərir ki, qida lifləri bağışaqın iltihabi xəstəliklərə tutulma ehtimalını aşağı salır.

### Qanda şəkerin miqdarını nizamlayır

Bu dənli bitki mürəkkəb karbohidratların mənbəyidir. Karbohidratlar gec həzm olunur, bu da öz növbəsində qanda şəkerin miqdarına daha az təsir göstərir. Bu isə şəkerin miqdarının tədricən artması və sabitliyin daha uzun müddətə qorunub saxlanması ilə nəticələnir. “The New England Journal of Medicine” jurnalında yayılan hesabatda müşahidə edilir ki, sellülozla zəngin olan pəhrizlər qlikemik nəzarəti gücləndirməyə və orqanizmdə insulinin yüksək miqdarını azaltmağa yardım edir.

### Çəkiyə nəzarətə yardım edir

Kliniki qidaya dair Amerika jurnalında dərc olunan tədqiqat sübut edir ki, bədən kütləsinin tənzimlənməsində zülal əsas rol oynayır. Tədqiqatçılar bunu toxluqla və ya yeməkdən sonra doyma hissi ilə əlaqələndirir. Toxluq hissini artırın məhsullar daha uzun müddətə acliğin karşısını almağa, qəbul edilən ümumi kalorini səmərəli şəkilde azaltmaq imkanına malikdir.

i  
D  
M  
A  
N

S  
E  
R  
B  
Θ  
S  
T